



Xəbər
Gəncədə
ər-arvad
dəm
qazından
ölüb
yazısı səh.14-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 21 fevral 2018-ci il Çərşənbə № 41 (6930) Qiyməti 60 qəpik

Gündəm

Bayılda gərginlik artır: əhali Abutalıbovu axtarır



Sürüşmə zonasından köçürüləcək sakinlərə 260 manat kirayə pulu vəd edilib, narazılıq var...

yazısı səh.6-da

İlham Əliyev növbəti prezidentlik dövrünə siyasi məhbuslarsız gedir

yazısı səh.3-də

İŞİD Xəzərin o tayında: terror təhlükəsi Azərbaycan sərhədində

yazısı səh.9-da

Müdafiə nazirinin müharibə xəbərdarlığına ciddi reaksiyalar

yazısı səh.13-də

Ziya Məmmədov israr edir: "Heç nəyim yanmayıb..."

yazısı səh.14-də

DTX-nin həbs etdiyi reketlər həkimləri və bağca müdirini necə şantaj ediblər...

yazısı səh.4-də

Elşən Musayev:

"Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə..."

yazısı səh.7-də

ATƏT məşhur təşkilatını seçkiyə görə Azərbaycana göndərir

yazısı səh.8-də

Sahibkarlar üçün mühüm qanun - borcları silinir

yazısı səh.12-də

Afrin düyünü - kim kimin dostudur?

yazısı səh.13-də

Sabiq deputatlara pensiya verəcək

yazısı səh.12-də

Ermənistanın "izqoy ölkə" statusu möhkəmlənir

BAKI İŞGALÇINI YENİ RƏQABƏT

MÜSTƏVİSİNƏ ÇƏKİR - İQTİSADİ SAVAŞ

Qarabağ bu davanın qalibinə qalacaq; sürətlə silahlanma iqtisadi müharibənin mühüm tərkib hissəsi kimi; iqtisadi rəqabətdə uğur şansı olmayan düşmən panikada; **erməni şərhçi**: "Azərbaycanın iqtisadi ekspansiyasını önleyə bilməyəcəyik, əgər..."




musavat.com
Toğrul İsmayil

yazısı səh.3-də

"Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük" - qatilin şok etirafı

21 il əvvəl törədilən dəhşətli qətlin mübhəmlərini onun icraçısı anladır; akademik Ziya Bünyadovun qatili həbsxanada "Yeni Musavat"a danışdı

yazısı səh.5-də



Aqil Abbas:

"Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"

yazısı səh.10-da



Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfəsilat

yazısı səh.4-də



İrəvan müdafiə naziri Bakıda - generalın səfərinin mümkün səbəbləri

yazısı səh.9-da



Prezident Dövlət Qulluğunu İdarəetmə Şurasına üzvlər təyin etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilsinlər:

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri

Süleyman İsmayilov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Şahin Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Tələt Məcidov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Urxan Ələkbərov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.

Avropalılar Azərbaycan Beynəlxalq Bankının 25 faizini ala bilərlər

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi variantlarının müzakirəsi üçün hökumətlə danışıqlar aparır. Virtualaz.org bildirir ki, bunu «Reuters» agentliyinə EBRD-in Azərbaycan ofisinin başçısı İvana Duarte deyib.

Onun sözlərinə görə, ABB özəlləşdirməyə hazır olan kimi EBRD şərtlərə baxacaq.

İ.Duarte həmçinin qeyd edib ki, EBRD səhmdar cəmiyyətlərində adətən 5-25% alır.

Bakıda 9 dərəcə isti olacaq

Fevralın 21-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə aralıq çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında aralıq yağintılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlinə, fevralın 21-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

“At yalı” və “Zəli gölü” ərazilərində sürüşmə aktivləşdi

Bayıl yamacında - Telegüllənin yaxınlığındakı sürüşmə sahəsində yeni dəyişikliklər müşahidə edilməyə başlayıb, orada sürüşmə prosesi dayanmayıb. Bunu «Trend» Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, hazırda ərazidə sürüşmə prosesi aktiv faza daşıyır.

O qeyd edib ki, Bayılın Elşən İsmayilov küçəsindəki 102 və 102A ünvanındakı iki fərdi evin damının çökməsinin sürüşmə prosesi ilə heç bir əlaqəsi yoxdur.

Nazirlik rəsmisi həmin evlərin yerləşdiyi ərazinin Telegüllənin yaxınlığındakı sürüşmə sahəsindən aralıda yerləşdiyini də söyləyib.

R.Həsənov əlavə edib ki, son bir neçə gün ərzində yağın yağışlarla əlaqədar Abşeron rayonunun “Nübar” qəsəbəsində (“At yalı” adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə sürüşmə prosesi aktivləşib.

Ərdoğan Xocalı soyqırımından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı şəhidlərinin xatirəsini yad edib.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən Ərdoğan deyib: “Dünyada vəhşi qətləmə arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmələrindən biri Xocalıda yaşanıb. Xocalı qatillərinə hökm kəsən ölkə gördünüz mü? Türk, müsəlman dırsa, həmin ölkələr bunu görmürlər. Biz isə Xocalı qətləməni unutmadıq, unutmayaq və xatırladacağıq. Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik”.

Yeri gəlmişkən, Türkiyənin Aydın vilayətində Xocalı faciəsinə həsr olunmuş təzə park



və Qarabağ parkı açılıb.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhali olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarısından

əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.



Türkmənbaşı öz zirehli “Mercedes”-lərini satır

Türkmənistan Prezidenti Aparatı 25 zirehli “Mercedes-Maybach S600L” markalı avtomobili satışa çıxarıb.

Bu barədə CA-News Türkmənistan Dövlət Birjasının saytına istinadən xəbər yayıb.

Bildirilir ki, maşınların qiyməti buraxılış ilindən asılı olacaq.

Belə ki, normalda 1995-ci ilin “Mercedes”ləri 25 min manatdan yuxarı, 2009-cu il istehsalı olan “Mercedes”lər isə 75 mindən yuxarı qiymətə satılır.

Məlumata görə, siyahıda olan maşınlardan 13-ü 2009-cu ildə istehsal olunub.

“Xronika Turkmenistan” yazır ki, bu avtomobillərdən yalnız ölkəyə digər dövlət başçıları rəsmi səfər edən zaman istifadə olunur.

Qalan vaxtlarda ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov şəxsən özünün idarə etdiyi digər avtomobillərə üstünlük verdiyi bildirib.



Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü

Fevralın 20-də Tehranda sufi müsəlmanlarla toqquşmalarda beş təhlükəsizlik əməkdaşı və bir sufi öldürülüb, 300 nəfər həbsə atılıb. AzadlıqRadiosu xəbər verir ki, bu haqda polis fevralın 20-də məlumat yayıb.

Qonabadi ordeninin üzvləri polis məntəqəsi qarşısında dini icmanın azı bir üzvünün həbsinə etiraz etməyə toplaşdı.

Fevralın 20-də polisin sözcüsü Saeed Montazer Almehti deyib ki, İslam İnqilab Keşikçiləri Qvardiyasına bağlı Bəsiçi hərbi qüvvəsinin iki üzvü öldürülüb.

Montazer Almehti avtobusun sürücüsü daxil olmaqla, 300-dən çox adamın həbs olunduğunu bildirib.

Ancaq bu rəsmi rəqəmi dəqiqləşdirmək mümkün olmayıb.

Avropa Bankı TAP-ın maliyyəsini artıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini maliyyələşdirmək üçün 1,2 milyard avro məbləğində kredit ayırır.

Virtualaz.org bildirir ki, bunu “Reuters” agentliyinə Bankın Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Bruno Balvanera deyib.

“500 milyon avroya qədər kredit birbaşa, 700 milyon avro kredit isə sindikatlaşdırılmış şəkildə ayrılacaq. Kredit xəttinin açılması ilə bağlı son qərar 2018-ci ilin ortasında veriləcək”, - deyər regional direktor bildirib.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. 4,5 milyon dollara başa gələcək boru kəmərinin 2020-ci ildə istismara verilməsi gözlənilir.

Boru kəməri Azərbaycanın “Şahdəniz 2” yatağından çıxarılan qazı Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçən tranzit yolla İtaliyanın cənubuna daşıyacaq.

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb

Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Modern.az-ın məlumatına görə, keçirilən iclasda komissiyaya daxil olan 100-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər təqribən 400 müraciətə baxıb. Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

Apelyasiya Məhkəməsi Əziz Orucov barəsində hökmü qüvvədə saxladı

Apelyasiya Məhkəməsi “Kanal 13” internet televiziya şirkətinin icraçı direktoru Əziz Orucovun barəsində hökmdən şikayəti təmin etməyib.

Xəbəri “Turan” yayıb. İclas hakim Əmir Bayramovun sədrliyi ilə keçirilib.

Vəkil Cavad Cavadov 2016-cı ilin yayında qəbul edilmiş CM-in 192-ci maddəsinin (qanunsuz sahibkarlıq) yeni redaksiyasının şərhini ilə bağlı Konstitusiyaya Məhkəməsinə sorğu göndərilməsini xahiş edib.

Müdafiə tərəfi Qafqaz Media Araşdırmaları Mərkəzi QHT-nin fəaliyyətinin maliyyə yoxlanışı haqqında aktı imzalayan ekspertlərin məhkəməyə çağırılması barədə də vəsatət qaldırıb.

Ancaq məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Ə.Orucov 2017-ci il mayın 2-də polise tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra CM-in 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Penitensiar Xidmətin binasında yanğın baş verib

Penitensiar Xidmətin Nizami küçəsində yerləşən binasında yanğın baş verib.

Xidmətin mətbuat katibi Mehman Sadıqovun sözlərinə görə, yardımçı tikilidə qısaqapanma baş verib.

Baş vermiş yanğın Penitensiar Xidmətin öz əməkdaşları tərəfindən söndürülüb. Tüstüdən zəhərlənən olmayıb.

Xəbər verdiyimiz kimi, deputat, YAP-ın icraçı katibinin müavini Siyavuş Novruzovun "Qərb təşkilatları tərəfindən siyasi dustaqlar kimi təqdim edilən şəxslər də azad edilməlidir ki, həmin strukturlar tərəfindən Azərbaycana təzyiqlərə son qoyulsun" sözləri müzakirələrə səbəb olub.

Belə ki, indiyə qədər hakimiyyət təmsilçilərinin siyasi məhbus ifadəsini heç zaman yaxına buraxmır və bu problemin olduğunu dilə gətirənlərə sərt etirazlar edirdilər. İndi isə hakimiyyətin artıq bu problemi tamamilə aradan qaldırmaq istəyində olduğu və bunun üçün də cəmiyyətə ölkə daxilində barış mühtiri yaratmaq niyyətində olduğu mesajını verdiyi bildirilir. YAP-çı deputat vasitəsilə gündəmə gətirilən bu problemin tezliklə, ən gec halda mayın sonlarına qədər həll olunacağı deyilir.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı "Yeni Müsavat"a açıqlamasında siyasi məhbuslarla bağlı problemin yaxın vaxtlarda aradan qaldırılacağına inandığını söylədi: "YAP-ın önəmli rəsmilərindən biri bu problemi artıq dilə gətirirsə, siyasi məhbusların azadlığa buraxılmasını vacib hesab edirsə, bu elə-belə çıxış deyil. Siyavuş Novruzovun dediklərini elə-belə saymaq olmaz. Deməli, o, cəmiyyətə mesaj verir, cəmiyyətə siqnal göndərir ki, bu problem çözülməyə, tamam qapanacaq. Çox ümidliyem ki, Siyavuş müəllimin cəmiyyətə göndərdiyi bu mesaj yaxın vaxtlarda öz reallığını tapacaq. Siyasi məhbusları necə istəyirlər adlandırınlar, lap adı məhbus olduğunu desinlər, Avropa Şurası tərəfindən talelərinə narahat olan

şəxslər kimi qələmə versinlər, yetər ki, bu problemi həll etsinlər. Ölkəmizin, nəhayət, bu problemdən qurtulmaq zamanı gəlib. Demokratik cəmiyyətin meyarları var ki, artıq bu meyarların tamamilə ölkəmizdə bərqərar olmasını istəyirik. Biz çox ümidliyik ki, bu il barış ili olacaq. Cümhuriyyətimizin yüz illiyidir. Azərbaycan tarixinin ən şərəfli bayramı ərəfəsində siyasi məhbuslar azad edilərsə, bu, bütün ölkədə rəğbətə qarşılanar. Hüquq müdafiəçiləri olaraq, artıq digər problemlərlə məşğul olmaq istəyirik. Səsimizin o problemlərin həllində eşidiləcəyinə inanırıq. Azərbaycan artıq 17 ildir Avropa Şurasının üzvüdür. Siyasi məhbus problemi ölkəmizin başı üzərində daim dayanır. Artıq Siyavuş müəllimin özü də hiss edir ki, bu ölkə üçün ciddi bir problemdir. Onun üçün də bu mesajı açıq-aydın səsləndirirsə, bu o deməkdir ki, ümid var. Çox istərdim ki, bu ümid Novruz bayramında sinmasın. İndiyə qədər belə bir hal olmamışdı, yəni heç bir hakimiyyət nümayəndəsi siyasi məhbus ifadəsini dilə gətirməmişdi. Hətta biz bu termini dilimizə gətirəndə bizə deyirdilər ki, belə bir problem ölkədə yoxdur. Onun üçün deyirəm ki, necə istəyirlər adlandırınlar, əsas odur ki, o insanlar azadlığa çıxsınlar. Bunlar olsa, Cümhuriyyət bayramına verilmiş ən böyük qiymət olardı. Cümhuriyyətimizin

İlham Əliyev növbəti prezidentlik dövrünə siyasi məhbuslarsız gedir

Səidə Qocamanlı: "Biz çox ümidliyik ki, bu il barış ili olacaq"



yüz illiyi heç də kiçik bayram deyil. Bunu bəlkə də gənc nəsillər qavramır. Amma bizim nəsillər üçün bu çox böyük bir bayramdır. Çünki həmin Cümhuriyyəti quran bizim babalarımız, atalarımız olub. Onlar üçrəngli bayraq deyə-deyə həsrətlə yaşayıblar ki, Azərbaycan nə vaxtsa o totalitarizmdən qurtulacaq. Artıq bu da baş verib. Siyavuş müəllimin bunları dilə gətirməsi təsəvvür edin ki, bütün cəmiyyəti çalxalayıb. Düşünürlər ki,

əgər Siyavuş Novruzov kimi iqtidar partiyasının rəhbər nümayəndələrindən biri belə bir fikri səsləndirirsə, deməli ümid var. Bu ümidi sındırmaq olmaz".

Hüquq müdafiəçisi Qərbdən gələn təzyiqlərin fonunda bu cür situasiyanın yaranması fikirləri ilə razı deyil: "Bu fikri heç zaman qəbul etmirəm. İstəmirəm ki, Qərbdən Azərbaycana təzyiqlər olsun, bunun nəticəsində biz hansısa bir işi görək. Əksinə, biz özü-

müz Qərbə göstərməliyik ki, bu problemləri ölkə daxilində özümüz həll etməyə qadirik. Doğrudur, Azərbaycan beynəlxalq qurumlara üzv olanda üzərinə bəzi öhdəliklər götürüb. Amma kiminsə qılıncı altında hər hansı bir problemi həll etmək düzgün deyil. Nə üçün Strasburqda heç bir ölkə qınaq obyektinə tuş gəlmir, amma Azərbaycan əleyhinə bu problem barədə tənqidlər səsləndirirlər? Şəxsən mənəm üçün bu çox utanvericidir. Bir azərbaycanlı kimi o tənqidləri eşidəndə xəcalət çəkirəm. Biz elə etməliyik ki, orada nümunə olaq. Deməlidir ki, baxın, bir SSRİ kimi totalitar rejimin tərkibindən çıxan bu ölkə necə də demokratiyaya nümunədir. Bunların hamısı qəlb ağrıdır. Kimə görə? O siyahıdakı insanlara görə? Axı onların nə zərəri var? Mən onların varlığında heç bir zərər görmürəm. Fərqli fikirlərə dözümlü olmaq lazımdır. Mən səninlə razı ola bilmərəm, amma fikirlərinə hörmət edərəm. Söy-

lənələn fikirdə tənqid olmalı, təhqir deyil. Seçki və Cümhuriyyət ilində artıq elə etməliyik ki, bu problemlərin hamısı çözülsün. Hakimiyyət ola bilər ki, növbəti dövrə siyasi məhbuslarsız getmək istəyir. Bilmirik seçkilər necə olacaq, amma hər halda, siyasi məhbuslarsız Azərbaycan şüarını ortaya atıblarsa, bunun üstündə durmalıdırlar. Amma bu o demək deyil ki, siyahıda olanlar azad edilsin, sonradan yenə tutatut başlasın. Bu məsələ kökdən həll olunmalıdır. Vaxtilə 716 nəfərlik siyahı var idi, təcridcən onların hamısı azadlığa buraxıldı, az qisimdə şəxslər qaldı ki, onlar da OMON-çular daxil, ömürlüklərdir. Biz o zaman sevinirdik ki, bu problem qapanıb, bir daha qalxmayacaq. Amma son 17 ildə yenə də məhbus oldu. Yəni bu məşin daima işlədi. İndi yenə ümid edək ki, artıq dayanacaq".

□ Cavansir ABBASLI, "Yeni Müsavat"

Ermənistanın "izqoy ölkə" statusu möhkəmlənir

Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir - iqtisadi savaş

Qarabağ bu davanın qalibinə qalacaq; sürətlə silahlanma iqtisadi müharibənin mühüm tərkib hissəsi kimi; iqtisadi rəqabətdə uğur şansı olmayan düşmən panikada; erməni şərhi: "Azərbaycanın iqtisadi ekspansiyasını önləyə bilməyəcəyik, əgər..."

Kəçən il Azərbaycan global əhəmiyyətli bir neçə mühüm və iri iqtisadi layihədə mərkəzi rollardan birini alması ilə yadda qaldı. O sırada xüsusən də işə düşməsi yönündə sürətli işlər görülmə "Şimal-Cənub" nəqliyyat (dəmir yolu) dəhlizini qeyd etmək lazım gəlir. 2017-ci il həmçinin Ermənistanın yan ötən və işğalçı tərəfin "yuxusunu" daha da qaçıran Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi ilə əlamətdar oldu - o BTQ ki, onun həyata keçməsinə erməni lobbisi zamanında əlindən gələni eləmişdi, hətta Azərbaycana qarşı ABŞ Konqresinin maliyyə təhdidini nail olmuşdu.

Lakin bu kimi söylərin heç biri sərəmə vermədi. Çünki Azərbaycan kasıb ölkə deyil və yeri gələndə meqa-layihələrin mühüm xərclərini qarşılaya, özü də kreditlər ayıra bilir. Elə "Şimal-Cənub" dəhlizinin mühüm hissəsi olan Rəşt-Astara (İran) dəmir yolunun inşası



üçün Azərbaycanın İran tərəfinə 500 milyon dollar kredit ayırması özlüyündə hər şeyi deyir. Gələn ay isə Rəşt-Astara dəmir yolunun davamı olacaq Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Azərbaycan və İran prezidentlərinin

iştirakı ilə təntənəli açılış mirasına olacaq. Beləliklə, Azərbaycanın İran və Rusiya ilə iqtisadi bağları bir az da möhkəmlənəcək. İşğalçı Ermənistanın "izqoy" ("tullantı") dövlət statusu isə bir o qədər güclənəcək...

Bu xüsusda 1in.am erməni portalının şərhi Sərkis Asruninin qeydləri maraqlıdır. "Yeni Müsavat"ın məlumatına görə, müəllif öncə Azərbaycan prezidenti İlham Əliyevin İrəvan və Zəngəzurla bağlı hakim parti-

yanın son qurultayında verdiyi məlum açıqlamasına diqqət çəkərək yazıb: "Ermənistan prezidenti tələb edir ki, beynəlxalq ictimaiyyət Azərbaycan prezidentinin bəyanatına adekvat reaksiya versin. Halbuki ilk növbədə bunu onun özü eləməlidir. Bizim artıq dəlillimiz olub vurğulayacağı ki, Əliyevin "tarixi İrəvan və Zəngəzura qayıtmaq" barədə bəyanatının əsas motivi məhz boşalmaqda olan, emiqrasiyanın təhlükəli miqyas aldığı Ermənistanıdır. Bu da Bakıya imkan verir ki, uzaq gedən strateji bəyanatları işləyib hazırlasın. Yeri gəlmişkən, Serj Sərkisyanın Münhendəki çıxışına bir gün qalmış Azərbaycan XİN-in nümayəndəsi bəyan elədi ki, "İlham Əliyev İrəvan və Zəngəzuru qayıtmaq yox", "azərbaycanlıların öz tarixi vətənlərinə dönməsindən" danışır".

Erməni şərhi hətta Azərbaycan XİN-in bu izahını da təhlükə hesab etdiyini gizlətməyib. "Hətta bu əlavə şərh olmadan da aydın idi ki, özünün rezonans doğuran çıxışında İlham Əliyev İrəvan və Zəngəzurun ələ keçirilməsindən daha çox, həmin torpaqlara türk elementinin qayıtmasından, başqa sözlə, iqtisadi və etnik ekspansiyadan danışır. Məhz bu müstəvidə də biz İrəvanın reaksiyasının qeyri-adekvat olmasından danışırıq. Əliyevin çıxışını boş şey adlandırmaq, Avropa tərəfdən və vasitəçilərdən dəstək gözlənmək heç nəyi dəyişməyəcək, əgər Ermənistan rəqabət qabiliyyəti, effektiv dövlətə çevrilməyə. Yalnız bu yolla Bakının iştah və iddialarının qarşısını almaq mümkündür", - deyir o, şərhini rəsmi İrəvana ünvanlı xəbərdar edici və pessimist tonda yekunlaşdırıb.

Ancaq sual budur ki, Qarabağa görə sərt blokada rejiminin

də olan və iş qabiliyyətli əhalisi kütləvi köç edən, ciddi təbii qaynaqlardan və dünya okeanına çıxışdan məhrum, iri nəqliyyat arteriyalarından kənarda qalan işğalçı Ermənistan "rəqabət qabiliyyətli, effektiv dövlət"ə necə, hansı resurslarla nail olacaq? Məsələ də bundadır.

Beləcə, Azərbaycan haqlı olaraq, düşməni faktiki şəkildə onun ən zəif olduğu yeni rəqabət müstəvisinə - iqtisadi savaş meydanına çəkməkdədir. Sürətlə silahlanma şəksiz ki, bu davanın mühüm tərkib hissəsidir. İqtisadi savaş udan isə sübhü ki, Qarabağ da udacaq, qazanacaq.

Aydındır ki, bu savaşda böyük iqtisadi-maliyyə potensialı və təbii qaynaqlara, habelə dünya okeanına çıxışa malik, strateji neft-qaz kəmərlərinin, nəqliyyat xətləri və dəhlizlərinin keçdiyi Azərbaycanla müqayisədə Ermənistanın heç bir şansı yoxdur. Düşməni panikaya salan indi həm də budur. Üstəlik, getdikcə daha da gərginləşən ABŞ-Rusiya rəqabəti Kremlin satelliiti və forpostuna, ümumiyyətlə, şans saxlamır.

Bu da təsadüfi deyil ki, erməni ekspert ictimaiyyəti son vaxtlar tez-tez və açıq şəkildə etiraz eləməyə başlayıb ki, Azərbaycanın hazırda əsas hədəfi sürətlə silahlanma ilə, iqtisadi və kommunikasiya blokadası ilə Ermənistanı iqtisadi rəqabətə çəkir təqətdən salmaqdır. Maraqlıdır, Azərbaycan onun ərazisinin 1/5-ni on illərdə işğal altında saxlayan, bir qarış ərazini belə, boşaltmaya hazırlaşmayan düşmən ölkə ilə başqa necə davranmalıdır ki?..

□ "Yeni Müsavat"ın analitik şöbəsi

Luko Volontenin bəraət alması xəbərini dünya mediasında 80 milyon insan izləyib

Nüfuzlu nəşrlər Azərbaycana dost münasibəti sərgiləyən AŞ PA təmsilçisinə qarşı böhtanların ifşa olunmasına dair yazılar dərc edib



AŞ PA -nın sabiq vitse-prezidenti, Azərbaycan dost münasibəti sərgilədiyi üçün erməni lobbisi və ermənipərəst qüvvələr tərəfindən böhtanlara məruz qalan Luka Volonteyev Milan Məhkəməsində bəraət alması xəbəri dünya mediasında baş xəbərlərdən biri olaraq tirajlandı. Xarici mətbuat üzərində apardığımız araşdırmalardan, dəqiqləşdirmələrdən aydın oldu ki, Volonteyev qarşı "çirkli pulların yuyulması" ittihamının puç olması xəbəri dünya mediasında daha çox tirajlandı, nəinki Azərbaycana və onun dostlarına qarşı böhtan dolu informasiyalar.

Musavat.com-un əməkdaşının apardığı dəqiqləşdirməyə görə, konkret olaraq Luka Volonteyev qarşı qaldırılan çirkli pulların yuyulması ittihamı ilə bağlı Milan Məhkəməsinin 13 fevral 2018-ci il tarixli bəraət qərarı haqqında məqalə beynəlxalq mətbuatda geniş yayılmışdır. Bu xəbər ümumi potensial oxucu kütləsi 80 milyonu keçib.

"Milan Məhkəməsinin çirkli pulların yuyulması ittihamı ilə bağlı Luka Volonteyev bəraət verməsi ilə Azərbaycan QHT-sinin rəhbərinin haqlı olması öz təsdiqini tapır" başlıqlı məqalə ingilis, alman və fransız dillərində 247 xəbər, maliyyə və müxtəlif mətbuat orqanlarında dərc edilib.

Bu xəbər eyni zamanda 65 milyondan çox gündəlik izləyicisi olan "Yahoo!", 630.000-dən çox gündəlik izləyicisi olan "Dow Jones MarketWatch", 475.000 gündəlik izləyicisi olan Amerikanın maliyyə xəbər saytı "Seeking Alpha", hərəsinin 275.000-280.000 gündəlik izləyicisi olan "Washington Business Journal" və "San Francisco Business Times", Boston Herald kimi tanınmış saytlarda, eləcə də əsas jurnalist resurs portalı olan "US Press Association"da, habelə Amerika və Avropa boyunca onlarla televiziya və xəbər saytlarında dərc olunub.

Almaniyada "Leiter der aserbeidschanischen NRO ACSDA fuehlt sich rehabilitiert, nachdem Luca Volonte durch ein Mailaender Gericht vom Vorwurf der Geldwaesche freigesprochen wurde" ("Milan Məhkəməsinin çirkli pulların yuyulması ittihamı ilə bağlı Luka Volonteyev bəraət verməsi ilə Azərbaycan QHT-sinin rəhbərinin haqlı olması öz təsdiqini tapır") başlıqlı məqalə 115.000 gündəlik izləyicisi olan "ADVFN Deutschland" maliyyə xəbərləri portalı, "Wall Street: Online", eləcə də "Finanznachrichten" saytları, İtaliyada comunicati.it və ölkənin aparıcı xəbər agentliyi olan "ADN Kronos", Avstriyada ölkənin ən böyük mətbuat agentliyi "APA-OTS", İsveçdə və Almaniyada "News Aktuell", Portuqaliyada ölkənin universal xəbər xidməti EMSF və Hindistanın ən böyük müstəqil xəbər agentliyi IANS tərəfindən dərc edilib.

□ M.MAHRIZLI
Musavat.com

Reketçilikdə ittiham edilərək DTX tərəfindən həbs edilən şəxslərin məhkəməsi keçirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasıмова, Sevinc Məmmədsalayıyeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mahmud Ağalorovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Ramidə İbrahimova ifadə verib. O söyləyib ki, Pırşaqıdakı dövlət poliklinikasında baş həkim işləyən zaman Hikmət Nəcəfli ona zəng edərək hədə-qorxu gəlib. Barəsində qəzetdə yazılar yazılacağını deyib.

Zərərçəkmiş söyləyib ki,

poliklinikanın fəaliyyəti ilə bağlı qəzetdə bir neçə dəfə yazı çap edilib. Ramidə İbrahimova daha sonra Surxay Əliyevlə görüşdüyünü söyləyib: "Hikmət mənimlə kobud danışdı. Mən soruşdum ki, rəhbərin kimdir. Surxayın nömrəsini verdi. Surxayla danışdıq. O, mənimlə mədəni şəkildə danışdı. 2 min manat istədilər. Mən də 500

Ölkədə prezident seçkisi öncəsi böyük əfv sərəncamının imzalanacağı gözlənilir. Ehtimal olunur ki, bu il prezident seçkisindən öncə imzalanan əfv sərəncamı və may ayında gözlənilən amnistiya aktı ilə həbsdə olan siyasilər də azadlığa çıxacaq.

Sabiq səhiyyə naziri Əli İsanovun da yaxın zamanlarda azad olunması gözlənilir. Hələ 2013-cü ilin prezident seçkisi öncəsi müxalifət nümayəndələri tərəfindən belə bir fikirlər səsləndirildi ki, Əli İsanov yalnız ölkədən getməyə razılaşdığı halda azadlığa buraxıla bilər. Ötən 5 il ərzində sabiq nazir heç bir geriyyə addım atmadı. Əksinə, keçirilən məhkəmə proseslərində fikirlərindən dönməyə cəyini, axıra qədər mübarizə aparacağını söylədi. Nəticə olaraq o, hələ də həbsdədir. Lakin artıq 70 yaşlı sabiq nazirin ətrafında baş verənlər və atdığı son addımlar ehtimal yaradır ki, o, bu dəfə azadlığa buraxıla bilər. Azadlığa çıxdıqda isə ölkədən getməsi gözlənilir.

Xatırladaq ki, Əli İsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış - 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelın 26-da 7 il azadlıqdan məhrum edilib.

"Yeni Müsavat"a danışan vəkili Əsəbəli Mustafayev bildi-



Əli İsanov azadlığa çıxır və ölkədən gedir-təfəsilat

Vəkil: "Onun azadlığa çıxmasına heç bir hüquqi maneə yoxdur"

rib ki, Əli İsanovun adı əfv sərəncamına salına bilər: "Əvvəlki təcrübələri götürsən amnistiya aktı az ağır dərəcəli cinayət eməllərinə tətbiq olunurdu. Xüsusən də azadlığa çıxmasına çox az müddət qalmış şəxslər amnistiyaya düşürdü. Eyni zamanda azyaşlı uşaqları olan qadınlara da amnistiya daha çox tətbiq olunurdu. İndi isə deyirlər ki, böyük amnistiya olacaq. Bu zaman mümkündür ki, həmin maddələr düşsün və əvvəlki məhkumluq nəzərə alınmasın. Yəni Əli İsanovun da şansı var. O cümlədən də onun

adı əfvə də düşə bilər. Daha doğrusu, mən amnistiyaya çox inanmıram, ancaq əfv sərəncamına düşməsi mümkündür. Çünki adətən narkotiklə bağlı olan maddələri amnistiyaya salmırlar. Buna görə də əfv daha realdır. Əli İsanovun qərarı verməkdə gecikməsinə gəlincə isə güman etmirəm ki, bu, əfvlə bağlıdır və ya Avropa Məhkəməsinə müraciəti gecikdirmək məqsədi daşıyır. Hətta onu əfvə də salsalar, Əli İsanov sonradan qərarını alıb, şikayətini davam etdirə bilər. Gecikmə heç bir halda Avropa

Vəkil düşünür ki, hazırkı məqamda Əli İsanovun azadlığa çıxması mümkündür: "Onun azadlığa çıxması əlbəttə ki, mümkündür. Bu, prezidentin səlahiyyətində olan məsələdir. Hətta ömürlük həbsdə olanı da əfvə salıb, azadlığa buraxa bilərlər. Gözlənilir ki, böyük amnistiya olacaq və digər maddələr də ora salınacaq. İndiki halda Əli İsanovun əfvə və ya amnistiyaya aktına düşərək azadlığa çıxmasına heç bir hüquqi maneə yoxdur".

□ Əli RAİS
"Yeni Müsavat"

DTX-nin həbs etdiyi reketlər həkimləri və bağça müdirini necə şantaj ediblər...

Şantaj edilən bağça müdirəsi, şura sədri, baş həkim, kafe sahibi dindirildi



manat verdim. Bayramqabağ idi, Surxay müəllimə dedim ki, xanımına hədiyyə alsın".

Zərərçəkmiş bildirib ki, barəsində yazılar yazıldıqdan sonra Səhiyyə Nazirliyindən poliklinikaya yoxlamalar da gəlib. Onun sözlərinə görə, yoxlamalar zamanı nöqsanlar aşkarlanmayıb.

R.İbrahimova daha sonra da S.Əliyevə 200 manat verdiyini qeyd edib.

Digər zərərçəkmiş isə Təranə İbrahimova olub. O da poliklinikanın əməkdaşı olub. Zərərçəkmiş söyləyib ki, onun barəsində də rüsvayedicilər yazılar yazılıb, amma onlara pul verməyib.

Məhkəmədə zərərçəkmiş kimi AHİK-in Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev ifadə verib.

O, təqsirləndirilən şəxslərdən Surxay Əliyev və Gülbəniz Əliyevanı tanıdığını deyib.

Fikrət Nuriyev qeyd edib ki, barəsində şantaj xarakterli yazılar yazılacağını deyib. Amma bu yazıları Surxay Əliyev yazmayıb: "Surxay mənimlə görüşdü, danışdı. Dedi ki, sizin barəsində faktlar var. Amma mənədən heç nə tələb etmədilər.

Surxay mənə nömrəsini verdi ki, mətbuatla bağlı nəsə olsa zəng edim. Bir neçə gün sonra mənə zənglər gəldi. Barəmdə yazılar yazılacağını dedilər. Mən də Surxaya zəng elədim ki, belə bir məsələ var. Surxay da kömək edəcəyini dedi. Əvvəlcə həmin adamların 2-5 min istədiyini dedilər. Amma 600 manata razılaşdılar. Gülbəniz yanıma gəldi. Pulu iki dəfəyə verə biləcəyimi dedim. 300 manat olmaqla iki dəfə pul verdim".

Surxay Əliyev isə bununla razılaşmayıb, deyib ki, Fikrət Nuriyevə qarşılıqsız kömək edib. O, F.Nuriyevin Gülbənizə hörmət etmək üçün pul verdiyini deyib.

Xırdalandakı dövlət bağçasının müdirəsi Könül İbrahimova da zərərçəkmiş kimi məhkəmədə ifadə verib.

O söyləyib ki, Hikmət Nəcəfli ona zəng edərək kobud şəkildə şantaj edib və bağçanın fəaliyyəti ilə bağlı yazılar yazacaqlarını deyiblər.

"Kobud şəkildə danışdı. Mən də əsəbiləşdim. Dedim ki, nə edirsinizsə elə. Sonra Surxay zəng elədi. Mənimlə mülayim

və mədəni şəkildə danışmağa başladı, dedi ki, mənim kimi xanımlara hər zaman hörmət edib. Bir gün sonra mən evə gəndə işdən zəng gəldi ki, bir xanım bağçaya gəlib və mənimlə görüşmək istəyir. Mən də telefonuna zəng edib danışdım. O dedi ki, sizin bağçada rüşvət alınması ilə bağlı video var. Məni nəşriyyata dəvət etdi. Bildim ki, həmin xanım Gülbəniz Əliyevadır.

Həqiqətən də video var idi ki, bizim metodistimiz valideynə söyləyib ki, 300 manat verməsə bağçaya uşaq götürməyəcəklər. Mən dedim ki, metodist fərdi şəxsdir. O da mənə dedi ki, metodist fərdi şəxs olsa da bu söhbət bağçanın nüfuzuna xələf gətirəcək. Mən də bunu düşüncə ilə nəşriyyata getdim. Həmin videonu mənə satacaqdılar. Nəşriyyatda Gülbənizlə görüşdüm. 500 manat istədi. Əli ilə 5 göstərdi. Birinci soruşdum ki, 50 manat? Dedi ki, 50 yox, 500 manat. Mən də verdim. Amma videonu vermədi".

□ İ.MURADOV,
Musavat.com

1997-ci ilin bu günü - fevralın 21-də böyük alim akademik Ziya Bünyadov qətlə yetirilib. Akademikin qətlinə günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlandığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq.

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. O, 2000-ci ildən ömürlük məbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

Burada hər bir addım nəzərə alınmalıdır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlidir. Sərbəst hərəkət azadlığı yoxdur. Üstəlik, sayıqlığı 1 saniyə belə əldən vermək olmaz...

Həbsxana həyatında sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənlili dustağın əynindəki nimdəş gödəkcənin qolları arasından qandallar pənildəyir...

Bu odur - ömürlük məbus Nizami Adil oğlu Nağıyev. Yaşadığı binanın blokunda akademik Ziya Bünyadova bıçaqla xəsarət yetirən Bakı sakini, Azərbaycan vətəndaşı. Onunla həbsxanada görüşən "Yeni Müsavat"ın müxbirinə hər şeyi anladır...

(əvvəli ötən sayımızda)

"Qalib 7-ci şöbənin əməkdaşı idi"

- Həmin vaxt artıq imkanlarınız da böyümüşdü?

- O vaxt artıq özümə "06" almışdım, həyatimdəki tövlədə Qala cinsindən olan 100 baş qoyun vardı, pənikdə xiyar-pomidor əkirdim. Yəni özümün iş-gücüm də vardı. Adam tutmuşdum qoyunları otağa aparırdı. Mənim problemim yox idi. Bu tərəfdən də ticarətdən də pul gəlirdi. Məndən başqa Təriyeldə də "06", Cavanşirdə "09" vardı.

- İş materiallarında var ki, izləmə zamanı qara rəngli "Qaz-24"-dən istifadə edilib. Həmin məşin kimin idi?

- Qalib həmin maşını haradan getirmişdi, bilmirəm.

- Qalib Babayev sizə nə vaxt qoşulmuşdu?


- Biz Həccdən qayıdandan sonra Qalibi Cavanşir gətirib bizə qoşmuşdu.

- Qətlin üstü açıldıktan sonra xəbər vardı ki, Qalib hüquq-mühafizə orqanlarının işçisi olub. Bu doğru xəbər idi?

- Qalib 7-ci şöbənin əməkdaşı idi. Bunu mən Xətəidə işləyəndə bildim. Tutulandan sonra istintaqda bildim ki, onu polisə Təriyel KQB-də işləyən bir mayorun əli ilə düzəldib. Bu işlər çox məxfi aparılırdı. Mənim onlardan, onların mənə xəbərləri olmurdu.

"Bu gün FETO-çular var, biz də təxminən elə bir dəstə idik"

- Dəstədə neçə nəfər idiz?



"Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük" - qatilin şok etirafı

21 il əvvəl törədilən dəhşətli qətlin mübhəmlərini onun icraçısı anladır; akademik Ziya Bünyadovun qatili həbsxanada "Yeni Müsavat"a danışdı



Elşən Məmmədliyev

- 5 nəfər idik. Təriyel, Cavanşir, Qalib, Mahir və mən. Hər şey çox məxfi idi. Planlar vardı ki, gələcəkdə dəstəni böyüdək. Hərəmin xətti ilə 2-3 nəfər cəlb edəcəkdik. Tutulandan sonra məhkəmədə bildim ki, Cavanşir Lənkerandan Xanları, Maarif Əliyevi cəlb eləyib. Təriyel bizim hamımızı kənar saxlayırdı. Ağılımıza belə gəlməzdi ki, biz kimisə öldürəcəyik.

- O günlərdə nə düşünürdünüz?

- Fikirləşirdik ki, bizi vəzifələrə getmək üçün hazırlayırlar, böyüyüb vəzifələrdə oturacağıq. Həmin vaxt artıq bildim ki, Qalib polisdir. O, forma geyinmirdi. Mülki geyimdə gəzirdi. İş çıxanda vəsiqəni təhvil verirdi. 1-2 dəfə yanıma anbara pul üçün gəlmişdi. Ona dedim ki, vergidən gəlib-gedənlər var. O da mənə vəsiqəni açıb göstərmişdi, bildim ki, 7-ci şöbənin əməkdaşdır, həm də oxuyurdu. Deyirdi ki, bizə "naloq" nə edəcək, vəsiqəni gözüne soxaram.

O vaxtlar proqram üzrə inkişaf edəcəyimiz düşünürdük, parlamentə düşəcəyimizi fikirləşirdik. Bu gün FETO-çular var, biz də təxminən elə bir dəstə idik. Silahı da özümüzü müdafiə etmək üçün əldə etdiyimizi düşünürdük. Təriyelin planları belə idi.

"Aydın alimdir, bir kitab yazıb, kitabda peyğəmbəri aşağılayıb"

- Təriyel Ramazanov həmin günlərdə Milli Elmlər Akademiyasındakı işinə gedib gəlirdi?

- Yox. Ticarətə başlayan sonra işdən çıxmışdı. Sırf ticarətlə məşğul idi. 1997-ci ilin yanvarında Nəsrullah gəldi. O da uzun vaxt idi ki, yox idi. Bəlkə Təriyelle əlaqəsi vardı, bunu biz bilmirdik. "20 Yanvar" metrosunun yanında ev tutmuşduq, orada yığışdıq. Cavanşir, Qalib, Mahir, Təriyel və mən o evə getdik. Nəsrullah ilə Təriyel orada idi. Söhbətdən belə başa düşdük ki, Nəsrullah Təriyelle danışır, o da bizə onun fikirlərini çatdırır. Təriyel dedi ki,

bir Aydın adlı şəxs var, yoldaşı da yəhüdidir. Aydın alimdir, bir kitab yazıb, kitabda peyğəmbəri aşağılayıb.

- Aranızdan bir sual edən oldu ki, nə kitabdır, adı nədir, kitabda konkret olaraq nə yazılıb?

- Yox, kim idi sual verən? Təriyelle özümüz kimi inanırıq. Əsgərlikdə necə ki, komandir nə dedi müzakirəsiz icra edilir, sonra söhbət olur, bizdə də həmin nizam-intizam vardı. Dedi ki, Aydın yoldaşı yəhüdidir, özü İslam dininin düşmənidir. Azərbaycanda İslam dininə qarşı pis hərəkətlər edir, qabağını alır, çox pis hərəkətlər edir, "KQB" agentidir. Fikirləşirdim ki, yəqin Təriyel adamı elə-belə tanımır, yəqin dədəsi də evdə nəse danışır. Təriyel Moskvada universitet qurtarmışdı. Deyirdi Aydın sionistdir, Masonun yekəsidir, bunu mütləq cəzalandırmalıyıq. Bu söhbət oldu, dağılışdıq. Başqa söhbət olmadı. Yanvar ayının axırında bir daha toplaşdıq, bu dəfə plan çıxdı.

"Dedi ki, bıçaqla Aydını vuracaqsan"

- Nəsrullah harada yaşayırdı, harada işləyirdi?

- Bilmirdik. O, haradansa peyda olurdu və elə də itirdi.

- İş yerinizə gəlirdi?

- 1 dəfə anbara gəldi baxdı, getdi. Özlərini çox ehtiyatlı aparırdılar. O vaxt belə şeylərə elə də əhəmiyyət vermirdik. Nə deyirdilər, "urra" deyib hücum edirdik.

- Həmin gün plan nədən ibarət oldu?

- Plana görə, Qalib Aydını güdməli idi. Onun marşrutlarını öyrənməli idi. Təriyel ona məlumatlar verməli idi. Cavanşirə tapşırırdı ki, 2 oğurluq pasport tapır. Həmin pasportlarla telefon, peyçerlər alır, bir də fin bıçağı tapır. Mahirə də tapşırırdı ki, 1-2 kurtka, krassovka, papaq, əlcək alıb təşkil edir. Mənə də dedi ki,

bıçaqla Aydını vuracaqsan. Həmin gün mənə dedilər ki, get otur evində, şəhərə tərəf gəlmə. Səni çağırısaq gəlsən. Mən də çıxıb getdim Ramanaya.

"Təriyel maşını ilə mənə Ziya Bünyadovun yaşadığı binaya apardı"

- Evdə soruşan olmurdu ki, günlərlə harada olursan?


- Bilirdilər ki, alverlə məşğulam. Evə serviz, dəst qazanlar daşıyıb aparırdım. Bacı-qardaşa, qohum-əqrəbaya pay verirdim. Tonlarla un vurub getirmişdik, atam Xırdalanda "Aqroprom"un sədri ilə danışırdı. 20 ton un vermişdik. Hamı bilirdi ki, ticarətlə məşğulduq. Günün birində çağırırdılar ki, Rusiyaya getməlisən, adam tap, oradan taxta-şalban vuracaqsan. Özümə bir yol yoldaşı tapmağımı da tapşırırdılar. Aydın adlı Ramana kəndində yaşayan bir oğlanı tanı-

yel maşını ilə mənə Ziya Bünyadovun yaşadığı binaya apardı. Orada binanın giriş çıxışı, maşını harada saxlayacağını dedi.

"Ziya Bünyadovun yaşadığı binanın qabağına çatdıq"

- Ora başqa kim getmişdi?

- Cavanşir, Təriyel, Nəsrullah və mən getmişdik. Cavanşir maşından düşməmişdi. Şəhidlər Xiyabanı istiqamətindən piyada gəlib binaların qabağından keçib Ziya Bünyadovun yaşadığı binanın qabağına çatdıq. Bloku göstərdilər. Çıxanda hansı istiqamətə qaçaçağımı, maşının harada dayanıb gözləyəcəyini göstərdilər. İndiyə qədər yadımdadır, orada binanın yanında "ploşadka" vardı, dedi maşın orada dayanacaq. Bundan sonra dedilər ki, get evə, çağıracaq. Bir gün çağırırdılar. Dedilər ki,



Nizami Nağıyev

yırdım. Uzun illər Moskvada yaşamışdı. Dedim onunla danışaram. Belə də elədim. Aydın razılışdı, dedi ki, gedək Çelyabinskə taxta-şalban vuraq, adam tanıyaram. Təriyel də öz qonşularından Tahir adlı bir oğlanı bizə qoşdu. O da bu xalteriya işlərini görməli idi... Qətdən sonra başa düşdüm ki, bütün bunlar mənim Rusiyada olmağım ilə bağlı fikir formalaşdırmağa yönələn addımlar olub. Təriyel dedi ki, Rusiyadan 20 gündən tez qayıtma. Anbardan müxtəlif məhsullardan nümunələr də götürüb getdik Rusiyaya. Orada müxtəlif şirkətlərə İran məhsulları olan tomat, turşular, makaron, vermesel, şokolad nümunələri göstərib belə məhsulları satdığımızı deyib müştəri axtarırdıq. Çelyabinskə taxta-şalban məsələsini detallı danışdıq. Tolyattidə bank tapdıq, şəmkirli işlədirdi. Taxta-şalbanın pulunu ora köçürəcəkdik. Elə bildirdim ki, taxta-şalbanı daşıyıb aparacağıq. Gələndən sonra Təriyelle dedim ki, hər şey hazırdır, pulu köçürək, taxta-şalban gələcək. Dedi ki, işinlə məşğul ol, bizə lazım idi ki, sən 20 gün burada olmayasan. Nəsrullah da gəldi çıxdı. O da Təriyelin sözünü dedi. Aydın da mənə kənddə harada görürdü, deyirdi ki, nə oldu, taxta-şalban üçün nə vaxt gedirik? Deyirdim ki, hələ pul yoxdur. 1997-ci il fevralın əvvəli idi, hadisədən 7-8 gün əvvəl olardı. Təri-

gedirik. Qalib, Cavanşir, Təriyel və mən getdik. Mahir bu işlərdən kənar idi. Cavan idi deyə onu kənar saxlayırdıq. Ona kurtka, ayaqqabı, papaq, əlcək almışdıq. Qaliblə mən bir maşında idik, Təriyelle Cavanşir bir maşında idik. Təriyelin "06" da biz getdik, "09" da onlar gəldilər.

- Silahlı idiz?

- Cavanşir bıçaq almışdı. Bıçağı Təriyel Nəsrullaha göstərdi. Nəsrullah bıçağı əlini vurmadi. Təriyel ona dedi ki, qorxursan əlini izi düşər? Bizim ən böyük səhvimiz orada başladı. Bunu orada qovmalı idik. Qovmadıq. Yəni sən qorxandan əlini bıçağa vurmursan, bizi də gör hara göndərsən?

- Başqa söz deyən olmadı on?

- Yox, Təriyel dedi. O, bir barmağının ucunu bıçağın tiyəsinə, o birini də bıçağın tutacağına dirəyib qaldırdı, baxdı, stolun üstünə atdı. Bıçağın ümumi görünüşünə, formasına baxdı. Əldəqayırma iri bıçaq idi. Peyçerlər, telefonlar da hazır idi. Peyçerlər əvvəldən var idi, onlarla əlaqə saxlayırdıq. Məsələn, yazırdı ki, gəlin şəhərə. Və ya gəlin bağa. Yəni aldığımız konspirativ evə. Yazırdı ki, bu gün Aydınla məşğul olacağıq.

(davamı növbəti sayımızda)

□ E.MƏMMƏDLİYEV, musavat.com



20 il əvvəl Al Kapone sandığım Elkaponi...

Xalid KAZIMLI

1998

-ci ilin sentyabr ayı idi, senzura yenincə ləğv olunmuşdu, istədiyimiz mövzuda yazmaq hüququ qazanmışdıq. Bir gün məlumatlı dostlardan biri mənə maraqlı bir mövzu, bir neçə də tezis verdi. Oturub yazdım. Maraqlı və geniş yazı alındı. Yazının başlığını yazsam, köhnə və sadıq oxucular indi də xatırlayarlar. Amma bu söhbətin mövzusu o yazının məzmunu haqda deyil, o yazıda adı, daha dəqiqi, təxəllüsü keçən adam haqdadır.

Yazımda onun adı təsadüfən çəkilmişdi. Bir ecnəbiden bəhs edirmişəm kimi yazmışdım. Ona qədər adamı şəxsən tanımırdım, adını da eşitməmişdim. Onun adı Frederik Forsaytin hansısa əsərindən yadımda qalan killerin adını xatırladır, soyadı isə məşhur italyan əsilli amerikalı mafioz Al Kaponeyi andırırdı.

Kim bilirdi ki, yazımdakı bir cümlədə sözü gedən "Frenk Elkaponi" bir azərbaycanlı iş adamıdır.

Bunu yazı çıxan günün səhəri Etibar adlı bir ordubadlı dostumuz dedi. O bildirdi ki, Frenk Elkaponi deyilən şəxsin əsl adı Fizuli Məmmədovdur, Moskvada yaşayırdı və ordubadlıdır. Etibar onu da dedi ki, əgər bu yazını görsə, o, durub Bakıya gələcək.

3-4 gündən sonra redaksiyaya zəng gəldi. Xəttin o bəşindəki şəxs dedi: "Mən Frenk Elkaponiyəm. Bakıdayam. Sizin qəzetdə gedən yazıyla bağlı gəlmişəm. Görüşməyimiz lazımdır".

Mən bir dostumla onun qaldığı "Hyatt Regency" hotelinə getdim. Lüks nömrəyə girəndə qarşımıza öncə Arnold Şvartsneggerin gəncliyini xatırladan iki cüssəli rus mühafizəçi çıxdı. Daha sonra içəri otaqda Fizuli Məmmədovun orta məktəb müəllimini (təəssüf ki, adı yadımda qalmayıb), bir də televiziya ekranlarından tanıdığımız telejurnalist Cavanşir Cahangirovu gördük. Bir-iki dəqiqədən sonra Fizuli Məmmədov da gəldi.

Deyəsən, Cavanşir bəy və Fizulinin orta məktəb müəllimi bu görüşə ona görə dəvət edilmişdi ki, bizi Fizulinin qələmə verdiyi kimi bir adam olmağına inandırınlar. Amma buna ehtiyac olmadı. Onun özüylə başladıq, maraqlı, rəvan bir söhbət apardıq və bir səhifəlik material alındı, onu da dərc etdik.

Həmin görüşdə diqqətimi bir məqam cəlb etdi. Necə olub ki, el-obasına bu qədər yanib-dönən, Moskvada yaşayan azərbaycanlılarla bacardığı qədər əl tutan, problemlərini həll etməyə çalışın, qazandığını az qala yarısını xeyriyyəçiliyə sərf edən adamın haqqında biz heç nə bilmirik, bildiyimiz isə çox xoşagəlməz və yanlış bir detaldır.

Bunun səbəbi o idi ki, adam heç vaxt jurnalistlərlə işləməyib, etdiyi yaxşılıqları mediaya, ictimaiyyətə bildirməyib. Bu, əlbəttə ki, yanlış idi.

Çünki bir iş adamının etdiyi xeyriyyəçilik və silsilə yaxşılıqlar müəyyən əndazədə mütəlx ictimaiyyətə çatdırılmalıdır. Bu, iki aspektdən vacibdir. 1. Başqalarını da xeyriyyəçilik etməyə təşviq edir, həvəsləndirir və nəticədə xeyriyyəçilik hərəkatı başlanır. 2. Adam etdiyi yaxşılıqların "sağ ol"unu görür, xeyrixah əməllərinin boşa getmədiyini bilir və bu işi davam etdirmək üçün stimül alır.

Son vaxtlar Fizuli Məmmədovun ard-arda Qarabağ müharibəsinin veteranlarına mütəlx bağışlaması haqda xəbərlər yayılır. Biri də srağagün yayılmışdı. Yeni xəbərdə onun daha 5 Qarabağ qazisinə mənzil bağışlayacağı bildirilir. Bundan qabaq da o, 2-3 dəfə elə addımlar atıb.

Fizuli Məmmədov milyarder deyil. Xaricdə yaşayan, tanıdığımız azərbaycanlı iş adamlarının sırasında onun adı sərvətinin miqyasına görə neçənci onluqdadır, Allah bilir. Yeni ondan qat-qat artıq var-dövlətə, sərvətə malik azərbaycanlılar var. Amma son iyirmi ildə o milyardərlərin heç biri Fizuli qədər xeyriyyəçilik etməyib.

Şübhəsiz ki, xeyriyyəçiliklə məşğul olanlar var, amma onların qazanmış olduqları sərvətin müqabilində etdikləri dəryada damla qədərdir. Fizulinin onlardan fərqi odur ki, var-dövlətini yığib üstündə oturur, ehtiyacı olanlarla paylaşır.

Onu da qeyd edim ki, biz birinci və axırıncı dəfə 1998-ci ilin sentyabrında görüşmüşük. Ondan sonra heç bir ünsiyyətimiz olmayıb, yalnız bir dəfə Moskvada olan jurnalist həmkarımızın yanında adımı çəkib, o hadisəni danışmışam.

Amma sonralar Azərbaycanda xeyli məşhurlaşan, partiya yaradan, qəzet çıxardan bu iş adamının sorağını çox gəldi. Axır illərdə isə o, siyasi fəallığını azaldıb, yerini xeyriyyəçiliyə verib. Görünür, düzü budur.

Hər kəs faydalı olduğu işlə məşğul olanda daha uğurlu olur. Bir də hər milyarder və milyonçumuz xeyriyyəçilik etsə, on minlərlə insan sıxıntından, iztirabdan qurtarar.

Bayıl yamacında sürüşmə zonasında aktivlik davam edir. Ərazidə müvafiq qurumların nümayəndələri işlər aparırlar. Orada yaşayan əhali isə artıq bir aya yaxındır ki, küçələrdə qalıb, təhlükə səbəbindən evində gecələyə bilmir.

Fevralın 19-da Səbəyel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov növbəti dəfə sakinlərlə görüşü zamanı bildirib ki, bu gündən kirayə pulları verilməyə başlanılıb. Başçının sözlərinə görə, ilkin mərhələdə 67 nəfər kirayə pulu alacaq. Birdəfəlik kompensasiya məsələsi barədə isə konkret söz deyilməyib. Bildirilib ki, bu məsələyə hələ ki baxılır. Başçı söyləyib ki, sakinlərin nə qədər kirayədə qalması prosesdən asılıdır: "Alimlər işləyir, həm də bəzi şəxslər evlərindən köçmək istəmir. Alimlər araşdırma aparandan sonra hansı evin təhlükəli zonada yerləşdiyi məlum olsa, ona kompensasiya verilecək. Hansı ev zonadan kənardı olsa, sakinlərə həmin evə qayıdıb yaşamağa icazə veriləcək, onlar geri qayıdacaq".

Başçı bildirib ki, kim notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqəsini təqdim edib, onların adına bank hesabı açılır və kirayə haqqı ayrılır. Kirayə haqları isə ailə üzvlərinin sayına görə hesablanır: "Hazırda hesablananlar arasında minimum kirayə haqqı 260 manat olub. Artıq evləri uçan şəxslərə isə birdəfəlik kompensasiya verilməsi hesablanır" deyərək, icra başçısı söyləyib.

Sakinlərlə əlaqə saxlayıb, mövcud vəziyyətlə maraqlandıq. Onlar bildirdilər ki, son iki gündə yağın yağışdan sonra ərazidə vəziyyət daha da təhlükəli hal alıb. Lakin təhlükəyə rəğmən evini tərk etmək istəməyənlər də var ki, həmin şəxslər bütün çətinliklərə baxmayaraq öz evlərində qalırlar.

Sakinlər həmçinin qeyd etdilər ki, kirayə pullarını almayıblar. Bəziləri isə ümumiyyətlə, ayrılan məbləğlə razı deyil. Hesab edirlər ki, 260 manata Bayıl ərazisində kirayə ev tapmaq mümkün deyil.

Ərazidəki ümumi vəziyyətlə bağlı "Yeni Müsavat" a danışan sakin Elməddin Muradlı bir sıra məqamlara da toxundu. E. Muradlı bildirdi ki, o və ərazidə qırı-ayrı evlərdə yaşayan 4 qohumu kirayə pulu almayıblar:

"Bizə hələ ki kirayə pulu ilə bağlı heç bir xəbər verilməyib. Səhər MİS-in qarşısına sakinlər toplaşdı, cavab gözləyirdilər. Cavab nə zaman verilecək, məlum deyil. Pulun minimum 260 manat olduğunu söyləyirlər. Camaat gözləyir ki, pullar köçürülsün, məbləği görsünlər. Əgər 5 otaqlı evdə yaşayan 3 ailəyə gətirib bir ailənin pulunu verəcəklərsə, narazılıq olacaq. Camaat da söyləyirdi ki, elə olsa etiraz edəcəklər. Son



Bayılda gərginlik artır:

Əhali Abutalıbovu axtarır

Sürüşmə zonasından köçürüləcək sakinlərə 260 manat kirayə pulu vəd edilib, sakinlər narazıdır...



ana qədər icra hakimiyyətinin nümayəndələri konkret rəqəm demirlər. Kimləri ayrı, kimləri bir ailə yazıblarsa, bunu da açıqlamırlar. Bu səbəbdən də camaat hələ ki susub, məbləğlə, ayrılacaq olacağını gözləyirlər. Məcburi köçkünlər, sənədsiz evlərdən də söhbət gədir. Məcburi köçkünlər bu ərazidə 1993-cü ildən məskunlaşmışlar. O zaman göstəriş vardı ki, məcburi köçkün harada məskunlaşsın, ona dəyməyin. Biz özümüz də daxil olmaqla, camaat mal-qarasını, dəyərli əşyalarını satıb, günlərlə ac-susuz qalıb burada ev qurublar. Bu evi tikən zaman da icra hakimiyyətinin və digər qurumların şirinliyini vermişik. Necə olur 25 ildir buradakı evlərin sənədsiz olduğu heç kimin ağına gəlmirdi, indi gəlir? Məcburi köçkün bu illər ərzində dövlətdən heç nə ummayıb. İndi durub qurduğu evi sənədsiz adlandırın, söküb, camaatı çölə atmalıdırlar?"

E. Muradlı bildirib ki, Səbəyel rayon icra başçısının müavini Abit Əliyev camaata

gəzirem, heç kim demir ki, burada nə gəzirsən. Oğru gəlib, evimizi yığıb aparsa kim cavab verəcək? 11 ay burada qalmaq evimizi kim qoruyacaq? Heç bizim evi hələ gəlib ölçməyiblər də. Səbəyel Rayon İcra Hakimiyyəti işin öhdəsindən təkbaşına gələ bilmir. Her şeyi də atıblar icra hakimiyyətinin üstünə. Nə üçün Bakı şəhər icra başçısı Hacıbala Abutalıbov bir dəfə də olsun əraziyə gəlməyib? Baş nazirin müavini Abid Şərifov bir dəfə gəlib. Səbəyel rayon icra başçısı hər dəfə gələndə deyir ki, Abid müəllim zəng eləyib filan tapşırığı verdi. Adam hər şeyi telefonla idarə edir. İnsanlar da bundan narahatdır ki, Səbəyel Rayon İcra Hakimiyyəti niyə ortada tək qalıb? Əgər bu doğrudan da dövlət səviyyəsində olan işdirsə, digər qurumlar haradadır? Haradasa söküntü olan kimi Hacıbala Abutalıbov, Abid Şərifov orada görünürdülər. İndi isə bunların heç biri ortada yoxdur, Səbəyel Rayon İcra Hakimiyyəti ortada tək qalıb və bu gün nə deyirsə, sabah yalan çıxır. 25 gündür nə deyirlərsə, sabah məlum olur ki, yalandır. Həmişə sənədi gününə açıqlama verdilər ki, kirayə pulu verilecək. Üstündən 25 gün keçib, hələ də ortada heç nə yoxdur. Evimi ölçməyib, heç bir sənəd verməyibsə, necə 260 manatı alıb çıxmalıyam? 5 otaqlı evin qiyməti 260 manatdır? Camaat Səbəyel Rayon İcra Hakimiyyətinin əməkdaşlarından narazıdır. Başçı özü yaxşı danışır, müavinləri gəlir camaatı acılayır, evinizi sökəcəyik deyir".

Əli RAIS,
"Yeni Müsavat"

“Yeni Müsavat” qəzetinin növbəti qonağı millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir. Qeyd etmək yerinə düşər ki, Elşən bəy media ilə əməkdaşlığa xüsusi önəm verən siyasətçilərdəndir və saytımızda müntəzəm yazıları ilə çıxış edir. Milli Məclisin deputatı müsahibə təklifimizi də geri çevirmədi və ofisimizə təşrif buyurdu. Onunla olan son dərəcə maraqlı söhbətin ikinci hissəsini oxucuların diqqətinə təqdim edirik.

(əvvəli ötən sayımızda)

- Seçkidən sonra necə, siyasi komandada ciddi dəyişikliklərin olacağını gözləyirsiniz?

- Məncə, bu barədə nəinki danışmağım, hətta ehtimal yürütməyim belə etik baxımdan düz çıxmaz. Komanda dəyişikliyi ilə bağlı səlahiyyət sahibi cənab prezidentdir. Kimin harda olacağına o qərar verir. Qalan hər kəs yalnız fərziyyə irəli sürə bilər. İndiki hökumət yetərincə güclü və rentabelli hökumətdir. Nazirlərin əksəriyyəti ilə şəxsi münasibətim var, hamısı işinin peşəkardır. Şəxsən öz təmsalimində deyə bilərəm ki, deputatlara münasibətdə də son dərəcə böyük hörmət və ehtiram nümayiş etdirirlər. İndiyə qədər xatırlamıram ki, kiməsə zəng edim, telefon qaldırmasın. Təbii, bu zəngləri erkim və səlahiyyətim çərçivəsində, seçicilərimin problemləri ilə bağlı edirəm və qarşı tərəfin də əlindən gələni əsirgədiyini görməmişəm. Yəni demək istədiyim budur: komanda onsuz da dəyərli və sanballı insanlardan təşkil olunub. Amma qarşıdakı dövrlərdə kim gedəcək, kim qalacaq, bu mənə və mənim mülahizə predmetinə aid məsələ deyil.

- Bu yazılarda keçmiş vergilər naziri Fazil Məmmədov Mikayıl Cabbarovla əvəzləndi. Sizcə, buna səbəb nə idi və yeni nazirdən müsbət gözləntilər varmı?

- Fazil Məmmədovu indiyə qədər yalnız rəsmi tədbirlərdə, uzaqdan-uzağa görmüşəm. İşdən çıxma səbəbi isə təfsilatlı şəkildə olmasa da, təxmini formada hər birimizə bellidir. Amma bu haqda danışmaq istəmirəm. Ən azından Fazil Məmmədov indi vəzifə başında deyil. Ona görə. Vəzifədə ola-ola bu sual verilsəydi və mən də iradlarımı bildirsəydim görünüşü etibarilə də, səmimiyyət etibarilə də daha təbii ef-



“Bir dəfə Mübariz Qurbanlı səhv salmışdı, elə bilmışdi İlqar Məmmədovam” - millət vəkili hadisə açıqlamaları

Elşən Musayev: “Həbsdən çıxdığı zaman da ilk debat təklifini ona mən göndərəcəm”; “Nə istədiyini bilən insana Tanrı da azarkeşlik edir”

də, həyata baxışımızda da oxşar cəhətlər yetərincədir. Mikayıl müəllim billur təmizliyində olan biridir, hiper həddə aristokrat insandır. Ən əsas da işçi qədrini biləndir. Təyinatdan sonra onunla bağlı yalnız xoş xəbərlər gəlib. Mən inanıram ki, bu dinamikanın davamı olacaq və Mikayıl Cabbarov əgər mən tanıdığım insandırsa, 3-4 ay sonra onun tabeçiliyində olanlar, eyni zamanda iş adamları yeni nazirin başına and içəcəklər. Cənab prezidentə də minnətdar olacaqlar ki, bu posta bir başqasını deyil, məhz Cabbarovu təyin edib.

- Elşən bəy, istənilən siyasətçinin ən böyük arzularından biri millət vəkili olmaqdır. Millət vəkili arzusunu nədir bəs? Paralel olaraq ikinci sualı da verim, mümkünsə hər ikisini eyni anda cavablandırın: Hamı dərdini deputata deyir, deputat dərdini kimə deyir?

- Özümü tanıyandan, dərk edəndən bəri fəaliyyətimlə bağlı içimdə dəyişməyən bir arzu var: ağılımı, bacarığımı, istedadımı realizə etmək üçün münbit şərait olsun və ən əsa-

olum. İlham Əliyev kimi ləyaqətli rəhbərin var olduğu sağlamlıqda bəna da işləyərdim, sürücü də, yol çəkən də. Heç vaxt da durumumdan gileylənmərdim. Nə işlə məşğul olursan ol, fərq etməz. Əsas odur həmin işi sevəsən. Mən siyasəti sevirəm. 20 ildir danışırım, yazırım-pozuram. Və inandırım sizi, hər dəfə öz yazılarımı ilk yazımı necə yazmışamsa, həmin həvəslə yazıram. Bəzən əlimin altında hansısa səbəbdən internet olmayanda 15 dəqiqədən bir evə zəng edirəm ki, bir baxın görürün musavat.com-da yazımın oxunması nə qədərdir? Yeni mövcud fəaliyyətimdən zövq alıram, durumumdan çox məmnunam. Heç nədə gözümlə yoxdur. Sevdiyim iş mənim arzularımın çərçivəsi, xoşbəxtliyimin sütunu deməkdir. O ki qaldı dərd paylaşma bölümünə... Adi bir misal çəkim. Mən 2010-cu il parlament seçkilərində məğlub olandan sonra uzun müddət özümə qapılmışdım. Amma üzərindən illər keçəndən sonra anladım ki, tez imiş. Nə yaxşı o vaxt seçilməmişəm. Yüksək postda qərar

doğru və ya yanlış oldu, fərq etməz. Yolunu, çarəsini tap və problemi çöz. Fəqət, özün. Yalnız özün. İnsan başını aşağı salıb işi ilə məşğul olmalıdır. Səni tanıyan zətan tanıyır, görünür, qiymətləndirən qiymətləndirir. Deputatın missiyası və iş fəlsəfəsi kiminsə problemini həll etməkdir, öz problemi ilə kimisə dəng etmək deyil. Düşüncə tərzim budur. Ona görə dərd bölüşməyi, şikayət etməyi sevmirəm. Ən azından bunu daşdıqım statusa yaraşdırmıram.

- Bir az rakursu dəyişək: Eynək taxanda sizi İlqar Məmmədova bənzədirlər. Bənzəriniz haqda nəsa deyə bilərsiniz?

- Mən İlqar Etibar Məmmədovun müavini olandan tanıyıram. Bir dəfə Mübariz Qurbanlı da bizi səhv salmışdı, elə bilmışdi İlqaram. Amma... Həyatda, siyasətdə onunla olan fərqlimiz çox böyükdür. Bu adam Qərb institutları ilə işləyəndə qədər daxili siyasətdə sabit biri idi. Sonradan sanki içine iblis salıb dəyişdirdilər. Bir siyasətçi həmişə mümkün qədər həbsdən yayınmalıdır - bu aksiomdur. Çünki illər gədir, ən azından, zaman itkisi yaşanır. Amma İlqarın bəlli yerlərdən, ünvanlardan təlimatı necə gəlmişdisə adam sanki həbs olunmamaqdan çox, həbs olunmağa can atırdı. Əvvəlcə deputatları ən ağır formada təhqir elədi, sonra başqa olaylar, ən axırda da İsmayilli hadisələri. Mən cinayət motivini təftiş etməyəcəm, bu, hüquq-mühafizə orqanlarının işidir. Amma bir siyasətçi kimi deyə bilərəm ki, o, bu sahədə son dərəcə naşidir. İlqar indiyə qədər qarşılaşdığımız bütün debatlarda mənə udub



“Mikayıl Cabbarovu şəxsən tanıyıram, biz tələbə yoldaşı olmuşuq”

döyüş meydanı onun təpərinə uyğun məkən deyil. Ha çağır, bir bəhanə tapıb qaçacaq.

- Amma müxalif qüvvələr mart ayının əvvəli üçün izdihamlı mitinq vədi veriblər. Bəlkə bu səbəbdən debat həvəsində deyillər?

- Məncə, əvvəl mitinq keçirilir, sonra onun izdihamlı olub-olmamağına qərar verilir. Deyilmi? Keçirsinlər, baxaq. Marağındayam o “izdiham”ın. Tək bildiyim odur ki, “Məhsul” stadionunun həndəvəri 11 nəfərdən ibarət iki komanda futbol oynayanda daha sıx, daha gur görünür, nəinki bunlar mitinq keçirəndə.

- Seçkiddə kimsə səs verəcəksiz?

- Mənim bir liderim var: İlham Əliyev. Səsim də onunundur. Hər halda, gedib Elşən Həsənova səs verəsi deyiləm.

- Elşən Həsənov kimdir?

- Sosial şəbəkədən tanıyıram. Namizəddir. Düənən özü-özünə uğurlar arzulayırdı.

- 13 namizədin hamısı 40 min imza toplaya biləcəkmidi?

- 13 nəhs rəqəmdir, inanmıram.

- Sizcə, ikinciliyi kim qazanacaq?

- Düşünürəm, Qüdrət Həsənquliyev.

- Növbəti 7 ildə Qarabağ mövzusunda irəliləyiş gözləyirsinizmi?

“Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə, 2 saatdan sonra Azərbaycan siyasətindən gedər. Onun daşını daş üstə qoymaram”

fekt almaq olardı. İndi isə nəse söyləsəm, anlaşılmaqlığa yol açmış olaram. Bu səbəbdən artıq heç nə danışmayım. Yeni nazirdən gözləntilərə gəlincə isə... Mikayıl Cabbarovu şəxsən tanıyıram, biz tələbə yoldaşı olmuşuq, həmişə münasibətimiz qarşılıqlı hörmətə əsaslanıb. Üstəlik, fikirlərimiz-

si, nə istədiyimi bilim. Çünki nə istədiyini bilən insana Tanrı da azarkeşlik edir. Mən iddialı insan deyiləm və elə də marağımda deyil ki, rəhbərim, böyüküklerim, ailəm, dostlarım onları nə qədər sevdiyimi bilsinlər. Mən istəyirəm, ilk öncə bunu özüm bilim, əvvəlcə özüm buna inanım, özüm əmin

tutmağın ən birinci vacibəti bəyümək və bərkiməkdir. O vaxtkı ağıllımla ən xırda səbəbdən kiməsə zəng edib şikayət etmərdim ki, filan yerdə mənə qarşı düz eləmədilər, beşman-kəs xətrime dəydi. İndi isə qarşıma çıxan bütün problemləri özüm həll etməyə çalışıram. Prinsipim də budur: sənə qarşı

- İlham Əliyev Azərbaycan tarixinə öz adını həm də Qarabağı işğaldan azad etmiş lider kimi yazdıracaq. Buna kimsənin şübhəsi olmasın.

- Müharibə ehtimalı necə varmı?

- Bu sualın cavabını cənab prezident YAP-ın son qurultayında, hörmətli müdafiə nazirimiz isə dünənki açıqlamasında verib.

- Müsahibəyə görə təşəkkür edirik.

- Mən təşəkkür edirəm və Rauf Arifoğlu başda olmaqla, musavat.com-un bütün dəyərli və əziz kollektivinə uğurlar diləyirəm.

Etibar SEYİDAĞA, musavat.com



Etibarlı qohum

Zamin Hacı
zaminhaci@gmail.com

Jurnalist Seymur Həziyə dayanacaqda ona söyüş söyən tərxiatçıya, lap dəqiq yazsaq, "işverənə" plastik su butulkası atdığı üçün 5 il həbs cəzası kəsiblər. Blogger Mehman Hüseynov polisə pis söz dediyi üçün iki ildir türmədədir. REAL sədri İlqar Məmmədov icazəsiz İsmayılıya getdiyinə görə 5 ilə yaxındır dustaq saxlayırlar, heç buraxmaq fikirləri də yoxdur. İkinci Rüstəmzadəni isə ümumiyyətlə məlum deyil 4 ildir niyə tutublar.

Bəzi zəhmətkeşlərimizə məlum, çox zəhmətkeşimiz isə ümumiyyətlə xəbər tutub kefini pozmaq istəmədiyi bu əhvalatları niyə xatırladım? Bir cinayət işi xronikasını oxuduğum üçün. Köhnə əhvalat saymaq olar, 2011-2012-ci illərdə olub. Adlarını çəkməyin mənası yoxdur, çünki tipik, orta statistik cinayət-məhkəmə xronikasıdır. Bir dəstə cavan rayonların birində reketlik, quldurluq ediblər, silahlı atışmalar, yaralanma, avtomat silahla təqib, daha nələr... Hollivud filmlərindəki kimi mənzərələr, uzun sözün qıssası. Sonra bunları tutublar, biri türmədə ölüb. Qalanları isə apellyasiya şikayəti veribdir. Nəticədə hakim 13 il həbs cəzası alanı 5 ilə, 9 il alanı 4 ilə endirib və zaldan buraxıb. Bir daha xatırladım ki, söhbət qəsdən adam öldürməyə cəhd, silahlı soyğunçuluq, ağır xuliqanlıq və sairə tipli cinayətlərdən gedir. Hətta cəzanı yüngülləşdirməmək barədə prokurorun etirazını da hakim vecinə almayıbdır.

Belə çıxır ki... Əşi, heç zad çıxıb ələmir. Həyatınızı yaşayın. Siyasətə qarışmayın. Əgər qarışsanız, avtobusda asqırmağa görə sizə 10 il verəcəklər. Qarışmasanız lap tufəng alıb avtoşluq edin, uzağı 3-4 ilə hakimlə bazarlıq edib çıxmaq mümkündür. Mənim yadıma gəlir, yaxın tariximizdə azyaşlı zorlayana 6 il həbs kəsən bir hakim vardı, eyni ayda jurnalistə tənqidi yazılarına görə 8 il vermişdi. Bəs ədalət? Bəs qanunun aliliyi? Bəs kəlləpaça?

Şair belə məqamda nə təhər deyibdir? "Ey xoş ol günlər ki, mən həmrəz idim canan ilə, Neməti-vəslin görüb, nazın çəkərdim can ilə". Yox, zarafat edirəm, şair belə deməyibdir. Şair bu məqamda ayrı cür söyləyibdir:

"İtimiz qurd olalı, biz də qayıtdıq qoyun olduq, İt ilə qol-boyun olduq."

"İt əlindən qayıdıb, qurda da bir zad boyun olduq, İt ilə qol-boyun olduq."

90-cı illərdə bizim bir satirik ədliyyə nazirimiz vardı. Əlində imkan olsa, kritik günlərinə təsadüf eləsə, Yer kürəsini Saturnun halqasına keçirərdi. Həmin arvadın bir afyozizmi o tarixi günlərdən bizə xatirə qalmışdır: "Demokratiyanı beşikdə boğmaq lazımdır". Ədliyyə naziri deyir ey... Gör nə ekzotik ölkədə yaşamışıq. Bax, həmin nazir arvadın bir dənə də prokuror qardaşı var idi. İmanımı yandıra bilmərəm, dəqiq xatırlamıram: prokuror qardaş bacısını ədliyyə naziri qoydurmuşdu, yoxsa ədliyyə naziri bacı qardaşını prokurorluğa soxuşdurmuşdu. Hər halda, əhvalat baş vermişdi, ikisi də ömür sürdülər, yedilər-çidilər yerə keçdilər, Keçəli də padşahın qızına verdilər. Zarafat edirəm, heç bilmirəm ölüblərmi, qalırarmı. Ancaq vaxtaşırı bu keçmiş ədliyyə nazirinin həmin prokuror qardaşının oğlu pis əhvalatlarla gündəmə gəlməkdədir. Bir ara hətta narkotik alverinə görə tutmuşdular.

Dünən isə saytda baxıram, həmin qardaşoğlu əfvə düşüb, sonradan bir nəfərin 7500 manatlıq ev əşyalarını oğurlayıb satıbdır. Həmin zərərcəkən adamın müxbirə açıqlamasında ən ləzzətli məqam bilirsinizmi nə idi? Bu cümlələr: "O, özünü keçmişdə Ali Məhkəmədə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində çalışın ... (ad çəkir, ancaq mən çəkmirəm, mənası yoxdur - Z.H.)" qardaşı oğlu kimi təqdim etdi. Bununla da mənim etimadımı qazandı. Mən fikirləşdim ki, ölkədə belə yüksək və etibarlı hüquq sahəsində çalışan şəxsin qohumu da etibarlı biri olmalıdır. Əks təqdirdə, belə insanlar yüksək vəzifələrdə çalışmazdılar. Buna görə də mən mənzilimi sonradan cinayətkar çıxan şəxsə verdim".

Arzu edirəm onun əmlakının bir qırığı da tapılmasın. Sadə bir insan kirayə üçün getse, qapını açmaz, ancaq yaltaqlığa baxın... Yüksək vəzifələr etibar qarantiyası imiş. Öl elə. Kaş qardaşoğlu divarları da söküb sataydı.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyasının göndərilməsi ilə bağlı qərar verib. Missiya fevralın 21-22-də Bakıda olacaq. Qeyd edək ki, seçki kampaniyasına start verildən sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda prezident seçkisini müşahidə etmək üçün dəvət göndərildiyini açıqlamışdı.


Avropa Şurası Parlamenti Assambleyası (AŞ PA) isə prezident seçkisinə müşahidə missiyasının göndərilməsi ilə bağlı martın 15-də qərar verəcək. AŞ PA Bürosunun martın 15-də keçiriləcək iclasında Azərbaycanda keçiriləcək prezident seçkisi müzakirə olunacaq, seçki ilə bağlı xüsusi komitənin (müşahidə missiyası) sədri və üzvləri seçiləcək.

MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev isə MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasına rəhbərlik edəcək. APA-nın "RIA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə MDB ölkələri Daimi Nümayəndəlikləri Şurasının dünən Minskə keçirilən iclasında qərar verilib.

Adıçəkilən təşkilatlar sırasında seçki məsələsinə münasibətdə ən mühümünün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu olduğu bəllidir. Azərbaycanda keçiriləcək növbədənəkar prezident seçkisi ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyasının göndərilməsi ilə bağlı qərar verməsi ATƏT-in seçkiyə diqqətinin olacağı sayılmalıdır? Hakimiyyət adətən bu təşkilatın seçkilərə qiymətinin necə olduğuna həssas yanaşır. Hakimiyyətin narahatlığı üçün əsas varmı?

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev "Yeni Müsavat"a bildirdi ki, hakimiyyətin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərə hansı münasibət sərgiləyəcəyinə həssas yanaşması başa düşüləndir. Çünki bu təşkilat seçkilər üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatdır: "Bu təşkilatın hər hansı bir dövlətdə keçirilən seçkiyə münasibəti necə olursa, dünya ictimaiyyəti də həmin seçkilərə analoji münasibət sərgiləyir. Yəni istər Avropanın, istərsə də Qərbin 11 aprel prezident seçkisi ilə bağlı mövqeyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövqeyindən asılı olacaq. Əgər bu münasibət mənfə olarsa, dünya ictimaiyyəti tərəfindən seçkilərin nəticələrinə eyni münasibət ortaya qoyula bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki prosesini izləmək üçün uzunmüddətli müşahidə missiyası göndərəcəyi barədə isə hələ ki məlumat yoxdur".

Seçkiyə isə 50 gündən az vaxt qalır. Artıq seçkidə iştirak üçün namizədlərdən sənəd qəbuluna start verilib. Hələ ki namizədliyə iddialar üçün imzatoqlama kampaniyası gedir. Prosesi yekunlaşdırın hələlik yoxdur.



ATƏT məşhur təşkilatını seçkiyə

görə Azərbaycana göndərir

Ekspert: "Bu təşkilatın hər hansı bir dövlətdə keçirilən seçkiyə münasibəti necə olursa, dünya ictimaiyyəti də həmin seçkilərə analoji münasibət sərgiləyir"

Böyük ehtimalla yaxın günlərdə YAP namizədi İlham Əliyev üçün lazım olan 40 min imzayı toplayıb yekunlaşdırıla biləcək. Digər iddiaların bu işi mart ayından tez başa çatdırılacağı ehtimalı sıfıra yaxın sayılır.

Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyasının, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərini MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.

Növbədənəkar prezident seçkisinə iştirak etmək istəyən şəxslərin sayı 14 nəfərə çatıb. Bunlar Azərbaycan prezidenti, YAP-ın namizədi İlham Əliyev, Yeni AXCP-nin sədri, "Cəbhəçilər Təşəbbüs Qrupu"nun namizədi Razi Nurullayev, Milli Məclisin deputatı, BAXCP-nin sədri və namizədi Qüdrət Həsənzadə, Milli Məclisin deputatı, namizədliyi özü tərəfindən irəli sürülən Zahir Oruc, AÇ Partiyasının sədri, namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslı, namizədliyi sədri olduğu VIP tərəfindən irəli sürülən Əli Əliyev, deputat, prezidentliyə namizədliyi sədri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, Deputat, namizədliyi sədrlik etdiyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, Qarabağ Azadlıq Təşkilatının sədri, namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülən Akif Nağı, namizədliyi özü tərəfindən irəli sürülən Asif

Məmmədov, Azərbaycan Sosialist Partiyasının sədri, namizədliyi özü tərəfindən irəli sürülən Elşən Həsənov, namizədliyi sədri olduğu Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, namizədliyi sədrlik etdiyi Azərbaycan Libe-

ral Demokrat Partiyası tərəfindən irəli sürülən Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən vəkil Anar Umudov, namizədliyi özü tərəfindən irəli sürülən Ramazan Bəkirovdur.

□ Etibar SEYİDƏĞA,
"Yeni Müsavat"

Vəhdət Partiyasından hökumətə təklif: "Hər vətəndaşa 100 dollar bağışlansın"

Vəhdət Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə Azərbaycan hökumətinə ölkə vətəndaşlarının hər birinə 100 dollar ekvivalentində pul bağışlamasını təklif edib.

Bu barədə modern.az-a Vəhdət Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Vəhdət Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hökumətə Azərbaycanın strateji valyuta ehtiyatlarının ümum daxili məhsulu ötməsini, Norveç, Sinqapur və digər ölkələrdə analoji müsbət təcrübəni nəzərə alaraq, Azərbaycan Respublikasının vətəndaşlarının hər birinə 100 dollar ekvivalentində pul bağışlamasını təklif edir.

Partiya hesab edir ki, bu hal mövcud imkanlar daxilində olmaqla, xalqın rifah halına müsbət təsir edər və seçki ilində hökumətin etimadını artırar.

Ziyafət Əsgərov MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşdü

Fevralın 20-də MDB İcraiyyə Komitəsinin Moskva bölməsində Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, MDB Parlamentlararası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi Ziyafət Əsgərov Rusiya Federasiyası Prezidenti seçkisinə MDB müşahidəçiləri missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski ilə görüşüb.

Modern.az-ın məlumatına görə, görüşdə seçki kampaniyası və missiyanın işinin təşkili ilə bağlı məsələlər geniş müzakirə edilib. Həmsöhbətlər etimadlarını bildirdilər ki, missiya seçki kampaniyasının hazırlıq prosesinə və keçirilməsinə obyektiv qiymət verəcək, öz funksiyalarını Rusiya qanunvericiliyinə ciddi riayət edərək və dövlətin suverenliyinə hörmətlə yanaşaraq həyata keçirəcək.

İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-də Azərbaycana rəsmi səfər edəcək. Rəsmi məlumatda qeyd olunur ki, səfər çərçivəsində İran nümayəndə heyətinin Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.



İranlı general Bakıda bir gün qalacaq və fevralın 22-də geri dönəcək. Generalın konkret kimlərlə görüşəcəyi məlum deyil. Yalnız o məlumdur ki, səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər müzakirə ediləcək.

Yeri gəlmişkən, bir aydan sonra, martın 29-da İran prezidenti Həsən Ruhaninin də Bakıya səfəri gözlənilir. Son illərdə iki ölkə münasibətlərində yumşalmanı diqqətə alsaq, iranlı nazirin səfəri qeyri-adi hadisə sayılmamalıdır. Ancaq səfərin prezidentin gəlişindən bir ay əvvəl çəkilməsi və iki gün davam etməsi general Hatəminin səfəri barədə düşüncələrə səbəb olur. Bu səbəbdən də əslən Zəncan vilayətindən olan azərbaycanlı general Hatəminin

Bakı səfərinin səbəbləri ilə bağlı mümkün variantlara nəzər yetirək.

Rəsmi açıqlamada qeyd olunur ki, general Bakıda ikitərəfli hərbi əməkdaşlığı, eləcə də beynəlxalq və regional məsələləri müzakirə edəcək. Azərbaycan və İran arasında hərbi sahədə ticarət əşyağı səviyyədədir.

Hərbi müzakirələr daha çox mümkün müharibə ilə bağlı ola bilər. Məsələ ondadır ki, həm birinci Qarabağ müharibəsi zamanı, həm də 2016-cı ildəki hərbi əməliyyatlar İranla sərhəddə keçirilib. Hətta İran ərazisinə mermilər düşüb. Yəni olası növbəti Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu İranla bu kimi həssas məsələləri koordinasiya edə bilər. Bunun üçün isə iki ölkə hərbi rəhbərliyi arasında əla-

İranın müdafiə naziri Bakıda-

generalın səfərinin mümkün səbəbləri

Əmir Hatəminin səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edir

qələrə ehtiyac var. İkincisi, Ermənistan İranla hərbi sahədə əməkdaşlıq qurmağa çalışır. Azərbaycan tərəfi İran ordu rəhbərliyi ilə əlaqələr qurmaqla həm də ermənilərin bu fəaliyyətini neytrallaşdırmaqla yanaşı, istənilən halda, general Hatəmi Azərbaycanlıdır və onunla dil tapmaq elə də çətin olmamalıdır.

Bundan başqa, Azərbaycan seçkiyə hazırlaşır və həm Qarabağ cəbhəsində, həm də beynəlxalq terrorizm riskləri ilə qarşı-qarşıyadır. Bir neçə gün əvvəl Dağıstanda baş verən Xəzər hövzəsi ölkələrində terror riskinin güclü olduğunu göstərir. Bütün bunlara qarşı Azərbaycanın İranla qonşu ölkə olaraq məsləhətləşmə və mümkün təhlükəyə qarşı fikir mübadiləsi aparma-

sı labüddür. Məlumdur ki, İran regional gücdür, Yaxın Şərqdə ciddi manevr gücünə malikdir, hərbi gücünü ildən-ildə artırır.

Dövlət Azərbaycan tərəfdən olsa da, mümkündür ki, İran ordu komandanlığının Azərbaycandan istəkləri olsun. Məsələ ondadır ki, İran hərbiyyəsi Azərbaycanın İsrail ilə əlaqələrindən narahatdır. Azərbaycan ən yüksək səviyyədə ölkə ərazisindən 3-cü dövlətə qarşı istifadə olunmasına icazə verilməyəcəyini dəfələrlə bəyan edib. Amma təəssüf ki, İran mediasında hələ də ara-sıra Azərbaycan-İsrail əlaqələrinin Tehrana təhlükə ola biləcəyi haqda iddialar dərc olunur.

Yeri gəlmişkən, hazırda İran-İsrail münasibətləri gər-

ginliyin ən yüksək nöqtəsinə çatıb. Münhen Təhlükəsizlik Konfransında çıxış edən İsrail baş naziri Tehrani hədələyərək lazım gəldiyi anda yalnız İran rəsmilərinə qarşı deyil, İran dövlətinə qarşı hərəkət edəcəklərini deyib. Müşahidəçilərə görə, tezliklə Yaxın Şərqdə İran-İsrail qarşdurmasının şahidi olacağıq.

İran müdafiə nazirinin Azərbaycana səfəri zamanı qonşu ölkənin bəzi hərbi təyinatlı məhsullarla Azərbaycanın təminatı məsələsi gündəmə gələ bilər. Çünki məsələ ondadır ki, İran embarqolar səbəbindən bu cür məhsulları ya özü istehsal edir, ya da "qara bazardan" gizli şəkildə baha qiymətə alır. Üstəlik, embarqolar İranın müasir istehsal vasitələri əldə etməsinə mane

olur. Azərbaycanın isə belə məhdudiyəti yoxdur, sanksiyalara məruz qalmayan məhsulların istehsal və satışı sifarişini ala bilər.

Göründüyü kimi, əslində iranlı generalın səfəri ilə bağlı xeyli səbəblər və ehtiyac var. Biz, sadəcə, fərziyyələri yazdıq. Ümumi qənaətimizə əsasən hazırda iki ölkə arasında xüsusən də iqtisadi əməkdaşlıq, nəqliyyat sahəsində əlaqələr inkişaf edir. İndi hər iki tərəf əlaqələrin inkişafında maraqlı olduğunu hər addımda bürzə verməyə çalışır. Bu baxımdan generalın səfərinin əməkdaşlıq və koordinasiyanın yaradılması məqsədinə xidmət etməsi ehtimalı daha yüksəkdir.

□ **Kənan RÖVSƏNOĞLU,**
"Yeni Müsavat"

İŞİD Xəzərin o tayında: terror təhlükəsi Azərbaycan sərhədində

Nəzakət Məmmədova: "Rusiyada İŞİD-in "yatmış özəkləri" var"

Dağıstanın Kizlyar şəhərində baş verən terror aktında 5 nəfər ölüb və xeyli sayda yaralı var. Terror aktının məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürsə də, hələ ki bunu sübut edəcək bir fakt yoxdur. Bu hadisə Rusiyanın qonşuluğunda yerləşən bütün ölkələri silkələyib. Xəzərin o tayında baş verən bu faciə heç şübhəsiz ki, Azərbaycana da ciddi narahat edir.

Təhlükəsizlik üzrə ekspert Nəzakət Məmmədova ilk olaraq, Dağıstanın hədəf alınmasının səbəblərinə toxundu: "Son 29 ay ərzində Dağıstanda İŞİD-in 11-ci terror aktıdır. Xüsusən Kizlyar şəhərinin hədəf alınması ondan xəbər verir ki, burada terrorçuların gizli özəyi fəaliyyət göstərir. Əvvəllər güc strukturları əsas hədəf idisə, indi pravoslav kilsəsini hədəf alıblar. Bu da onu göstərir ki, terrorçular dini müəssisəni hədəf seçməklə daha çox diqqət cəlb etmək istəyirlər. Hadisənin məhz Dağıstanda olmasının da bir sıra səbəbləri var: burada çoxsaylı etnik, dini, məzhəb fərqlilikləri olan insanlar yaşayır, sosial vəziyyət o qədər də ürəkəçən deyil. Nara-

zılıq üçün güclü zəmin var. Dağıstanda SSRİ-nin dağılmasından sonra ideoloji boşluğun yaranması, korruptsiyanın yayılması, daha sonra çəçen müharibəsinin başlaması radikallaşmaya yol açdı, terror təşkilatlarının yaranmasına səbəb oldu. Dağıstanda baş verən terror aktlarının müəyyən xüsusiyyətləri var. Məsələn, o, dini çalarlı olsa da, separatizm xarakteri daşmır, yeni xristian Rusiyanın buradakı hakimiyyətinə qarşı çağırışlar səslənmir. Bir qayda olaraq güc strukturlarının nümayəndələrinə qarşı yönəlib və dinc əhaliyə qarşı teraktlar demək olar ki, indiyədək baş verməyib. Eyni zamanda burada çox mühüm yeni bir tendensiyanı mü-



şahid edirik. Terrorçular əvvəllər dediyimiz kimi, hərbiçiləri hədəfə alırdırsa, indi kilsəni hədəf almaqla öz hərəkətlərinə dini çalarlar vermək, konfessiyalararası ədavəti gücləndirmək istəyirlər. Çünki hadisəni qeyd etdiyimiz kimi, İŞİD öz üzərinə götürüb və 23 yaşlı terrorçu kilsədən çıxan qadınlara "Allahu Əkbər" qışqıraraq

atəş açıb. Ehtimal olunan versiyaya budur ki, Rusiyada İŞİD-in "yatmış özəkləri" var və burada terror aktı törətməyə hazır olan çoxsaylı terrorçular əmr gözləyir. Lakin fikrimcə, hadisənin məhz indi baş verməsi təsadüf deyil. Bu, həm Rusiyadakı seçkilər, həm də Suriya ilə bağlı ola bilər. Seçkilər ərafəsində bu cür terakt xəbərdarlıq səciyə-

yəsi daşıya bilər".

Təhlükəsizlik eksperti Azərbaycan üçün təhlükələrdən də söz açdı: "İŞİD-in Suriyadakı məğlubiyyətindən sonra sağ qalan üzvlərinin əsasən Əfqanıstana və digər ərazilərə təxliyə olunması barədə məlumatlar səslənir. Buradan ABŞ-in və terror təşkilatı üzərində təsiri olan digər ölkələrin onu Çinə, İrana, Rusiyaya qarşı istifadə etmək planları barədə fikirlər səslənir. Belə olarsa, İŞİD Xəzəryanı qonşumuz olan Orta Asiya respublikalarına keçə və bizə də birbaşa təhdid yarada bilər. Doğrudur, bu sahədə MDB ölkələrinin Rusiyanın başçılığı altında güclü ittifaqı var, lakin hər bir halda təhlükə olduğu kimi qalır. Belə fikirlər də var ki, əslində İŞİD-in üzvləri Suriyaya vuruşmağa gediblər və hazırda terror aktı həyata keçirənlər terror təşkilatı ilə əlaqəsi olmayan, ondan maliyyə və təlimat almıyan, lakin sosial şəbəkələr vasitəsilə radiakallaşmış şəxslərdir. Onlar, sadəcə, İŞİD-in ideologiyası ilə beynləri zəhərlənmiş olan və onun metodlarından istifadə edən şəxslərdir. Avar, dargin, lak, tsaxur kimi müxtəlif azsaylı xalqların nümayəndələri burada teraktlarda iştirak edir. Azərbaycan hüquq-mühafizə orqanları öz sayıqlığını artırmalıdır. Xüsusilə də indiki şəraitdə ölkəmizin dörd tərəfi barut çəliyinə döndüyü bir şəraitdə, Azərbaycan həm terrorçuların

bilavasitə fəaliyyət göstərdiyi bölgələrə coğrafi baxımdan yaxın olması, onlar üçün hədəf və tranzit ölkə olması baxımdan müəkkəb duruma qarşılaşa bilər. Eyni zamanda ölkəmizdən xeyli sayda Suriyada terrorçu qruplaşmaların tərkibində vuruşmağa gedən insanlar var. Onlardan sağ qalanlar və ailə üzvləri buraya qayıdarsa, çox çətin bir duruma üz-üzə qala bilərik.

Bununla yanaşı, Orta Asiyadan da çoxlu sayda terrorçu Suriyada vuruşub. Xəzər qonşuluğumuzda vəziyyətin kəskinləşməsi bizə də təsir edə bilər. Rusiya və Türkiyə kimi qonşu ölkələrin terrorçuların daimi hədəfinə çevrilməsi, İŞİD-in Əfqanıstanda kök salması bizə birbaşa təhdid yaradan səbəblərdir. Ölkə terrorçularının daxil olmaması üçün sayıqlıq artırılmalı, saxta sənədlərlə başqa ad soyad, yaxud başqa ölkə vətəndaşlığı altında daxil olmaq istəyən şübhəli şəxslərin sənədləri diqqətlə yoxlanılmalı, ölkə ərazisində qeydə alınmış olan terror şəbəkələri, onların yaxın əlaqələri daima nəzarətdə saxlanılmalı, qayıdan şübhəli şəxslər dəqiqliklə filtrasiya olunmalıdır. Bununla yanaşı, beynəlxalq əməkdaşlıq genişləndirilməli, digər ölkələrlə terrorçuluqla mübarizə sahəsində məlumat mübadiləsi gücləndirilməlidir".

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"

"Dədə, hardasan? Gəl, nəşriyyatın qabağına, mən də düşürəm". Növbəti zəngində elə mən də "Azərbaycan" nəşriyyatına yetişməkdədim. 1998-ci ildə məhz bu ünvanı - onunla ilk görüşümüz isə mən hərbi xidmətdəyəm olmuşdu - görüşmüşdük. Oradan-buradan danışib dördləşmişdik, sonra da jurnalistika sahəsində çalışmağım üçün "Ədalət" qəzetinə dəvət almışdım...

Elə bu düşüncələrdəyəm həmsöhbətim - Milli Məclisin deputatı, "Ədalət" qəzetinin sahibi Aqil Abbas qapıda gördü. Salamlaşan kimi "Mehman gəlsə, söhbətimizə mane olmaz ki?" "Qətiyyəni" deyəndə zəng edir dostuna. Dəyərli qələmlərdən olan, amma xeyli müddətdir mediada görünməyən Mehman Cavadoğlu ilə görüşüb, onun sayəsində Badamçaya - mənzilbaşına yetişirik. Kəklitotulu çay gələndə "vaxtı itirməyə" deyib, söhbətimizə başlayırıq:

- Aqil bəy, görüşümüz bazar günü olmalıydı, leysan yağış imkan vermədi. Amma siz o leysanda "Qarabağ"- "Səbayel" oyununa baxmağa getdiniz. Bu, futbol sevgisidir, yoxsa...

- Sənə bir şey deyim. Mənim ən çox incidiyim nədir? Xüsusən öz qarabağlılarım, o cümlədən qəbəlilərə deyirəm: qardaş, çıxırıq "Qarabağ!" olsun! Sən "Qarabağ" çığırırsan, amma "Qarabağ"ın oyununa gəlmirsən. Düzdür, "Qarabağ"- "Atletiko" oyununa 67 min azarkeş gəlir, ya "Çelsi"nin. Deməli, onların heç biri "Qarabağ"ın azarkeşi deyil. Onlar gəlmişdilər "Çelsi", "Atletiko", "Roma"nın oyununa baxmağa. Yaxşı, bu gün "Qarabağ" oynayanda niyə gəlmirsən?! Deməli, görüntü yaradır. Bu, məni əsəbləşdirir, dedə! Olmaz belə! Əgər sən Bakıda 4 milyon adam sayırsan, əgər bunun 5 mini futbola gəlmirsən, Azərbaycan futbolu olmayacaq. Heç vaxt olmayacaq! Yaxud Bakıda heç olmasa 20 min ağdamlı var... Hər şeyi atdım qırağa ha, öz ağdamlarımla günahkar sayıram. 20 min ağdamlı var, niyə gəlmirsiniz futbola, qardaş?! He?

- Deyəcəklər bu qədər dərd-sərimiz var, futbol vaxtıdır?

- (Əsəbi halda) Hansı dərdləri? Domino, şahmat oynayanda dərd çıxır yaddan? Dərdimiz var, o cümlədən biri mən-ev-əşiyi yanan. O nə deməkdir, "dərdimiz var, problemimiz var". Əlində min dollarlıq telefon gəzdirirsən. Problemin varsa... Bax, mənim telefonum 60 manat olmur. 6 ildir işlədirəm (köhnə, heç kamerası belə olmayan telefonu göstərir-E.P.)

- Yəni başqa telefonunuz yoxdur?

- Yoxdur. Pulum da var. Neynirəm ki? Telefon onunçündür ki, "Mehman, nə təhərsən? Gəl, filan yerə. Ya Elşad, salaməyiküm". Futboldan danışırıq, niyə gəlmirsiniz futbola? Bazar günü futbolda olanda, orda fanatlar var: "Ordu Qarabağ", "Allahverdi Qarabağ" da deyilir, "Qarabağ boys" (boys-oğlanlar), "İmaret Qarabağ". Hamısı cavan uşaq-

lar. Qışqırırlar orda. Allahverdi Bağirovu sevirsən, onun yaratdığı komandanın oyununa niyə gəlmirsən, qardaş, onu mənə de, görüm! Sənin Allahverdiyə, Qarabağa hörmətin budur? Gəl də! Niyə "Neftçi"nin, "Sumqayıt"ın oyununa gəlmirsən? Bayılın ortasında futbol gedir, 100 azarkeş gəlir "Səbayel"in oyununa. Məhəllənin içi, özü də pulsuzdur, niyə gəlmirsən?

bəbi AFFA-nın düzgün siyasət yeritməməsidir. Mən futbolu bilirəm də, prezidenti də, fəxri-prezidenti də olmuşam. 1993-dən üzü bəri, "Azərsun" a keçənə qədər.

- İndi niyə AFFA-da təmsil olunmursunuz?

- AFFA məni çox istəyir. Rövnaq müəllimlə çox ciddi söhbətlərimiz olub. O, çox istəyir ki, futbol inkişaf etsin, pul da

çıxarırsan? Klub seçir. Deməli, bizdə klub yox, komandadır.

- Aqil bəy, futboldan çox danışmayaq, oxucu elə bilər ki, bizim elə dərd-sərimiz futbola bağlıdır. Sizin "Qiyamat gecəsi" povestinizi oxudum. Öz həyatınızdan yazmışınız...

- Özüməm. Adımı da yazmışam. Atamın da, qardaşımın da, dostlarımla da adını yazmışam.

üstümə, "səni Ağdamda dəfn eləyim!" Mən onu öz dayıma demişdim. Dayımın 70 yaşı idi, ad günündə hamı durur ki, "Yüz yaşa! Min yaşa!" Söz verildi mənə... Əslində ad günü keçirdən mənəm də, pis çıxmasın, "şot"u da mən verəcəm. Mən də dedim, ay dayı, sənə nə arzulayım? Dayı, sənə qurban olum, səni Ağdamda öləsən! Ağdamda sənin üstün-

yaxın dursan, üstümə töküb yandıracağam. A bala, mən indən belə hara gedim? Vasif Quliyevin bibisi Qəmər çıxmadı, qaldı Şuşada. Təbii ki, ermənilər öldürdülər...

- Dəhşətli faktdır. Aqil bəy, ötən ilin statistikasına görə, ölüm hallarının 57,8 faizi ürəkəndir. Bəlkə elə ölkədəki qəfil ölümlərin əsas səbəbi Qarabağsızlığımızdır? Bu ölümlərdə Qarabağsızlığın çəkisi nə qədərdir?

- Elə o qədər! Nə qədər qarabağlı ölürsə, demək olar ki, onun 90 faizi ürəkəndir ölür.

- Təkcə qarabağlılarımı?

- Mən özümünkündən danışırım. Sənə bir şey deyim. Mənim atam Mehman çox gözəl tanıyır. Ömür boyu xəstələnməmişdi. Bütün günü də meyvə yeyərdi, xüsusən də alma xoşlardı, özü də qızıləhmədi almasını çox sevərdi. Bizim bina evlərində yaşayırdı, həyət evi istəmişdi, almışdıq. İki otaqlı evinin qabağında da balaca bir bağça var idi. Atam çıxıb orda nərđtaxta oynayırdı. Ölənin günü də nərđ oynayırmış, qəşəng də oynayırdı. Sonra durub bir cavan oğlana deyib ki, sənin oyunundan xoşum gəlir, gəl, sən oyna! Duranda son dediyi söz bu olub: "Nə oldu ə, bu türklər, bə gələcəydilər?" Deyib və ironiya ilə gülüb. Hamımız deyirdik türklər gəlib bizi xilas edəcək axı... 71 yaşlı, heç bir xəstəliyi olmayan bir kişi yıxıldı, öldü. 1998-ci ildə... Hamı təəccüb içindəydi ki, bu kişi nə oldu? Heç qrip də olmamışdı. Bir də içki içməzdi. İçki içənlərə də nifrət edirdi.

- Amma siz içirdiniz...

- Bilirdi içdiyimi. Özü də mənim dedim şərab zavodunun direktoru işləmişdi. Amma içkiyə nifrət edirdi. Nə Ağdamdakı, nə də Ağcabədədəki - Baytadakı evimizin həyətində içki buraxmırdı. Toyumu da küçədə eləmişdi ki, kim istəyir, gəlsin, zəhərlənsin. Niyə öldü mənim atam?

- Qarabağsızlığa görə?


- Ona görə. Gözlədiklər 1 il, 2 il, 3, 5 il, türklər gələcək-6 il, ürəyi partladı, öldü... Mənim həmişə dediyim bir söz var: bir yası düşünlər var, bir yasa gələnlər. Yasa gələn yasdandan çıxandan sonra - içi mən qarışıq - gedib bir yerdə araşdırırsan ki, yasdandan çıxıb. Ordan çıxıb gedirik evimizə. Yası düşən onu ömür boyu çəkir. 40 gün nağddır, bu, heç... Ananın yaxşı bir sözü var, deyir yası düşən yası 40-dan sonra başlayır. Çünki o gəlir, bu gəlir, hamı ürək-dirək, sonra hamı çıxıb gedir, qalır öz dərdi ilə baş-başa. Dədə, qarabağlılar yası düşənlərdir, mənim ən yaxın dostum Mehman Cavadoğlu yasa gələndir... bildinmi? Mehmanın xətrinə dəyməsin, ümumiyyətlə deyirəm... Nə qədər deyirsən, gülürsən ha, içində o qalır. Demirəm ağdamlılar, füzulililər, ya şuşalılar bütün günü ağlaşma qurublar. Qurmayıblar, araşdırırsan, toya da gedirlər, deyib-gülürlər də. Amma nə ələsələr də gözlərinin içi gülmür. Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün. Gülmür...

(davamı gələn sayımızda)

□ Elşad PAŞASOY, "Yeni Müsavat"

"Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"

Aqil Abbas: "Bakıda 20 min ağdamlı var, niyə gəlmirsiniz futbola, qardaş?"



"Dədəm şərab zavodunun direktoru işləmişdi, amma içkiyə nifrət edirdi"

Əgər futbola azarkeş gəlmirsən, elə bil teatr göstərirlər, zalda da tamaşaçı yoxdur. O halda aktyor oynaya bilermi? Oynamaz!

- Oyunu haradan izlədin, VIP-dən?

- Mən gedib tamaşaçılarla 20-25 dəqiqə birgə izlədim. Amma ordan meydan tam görünmürdü. Özü də heç kəsə deməmiş getmişdim. Sonra "Qarabağ"ın rəhbərliyi bildi ki, mən ordayam, dedilər "VIP-ə gəl". Getdim, ordan daha gözəl görünürdü.

- "Qarabağ" Çempionlar Liqasındakı uğurunu təkrarlaya biləcək?

- Biləcək. Azərbaycanda, dədə, futbol qurtarıb. Qalib "Qəbələ", "Neftçi", bir də "Zirə" ilə "Sumqayıt" kimi cavan komandalardır. "Səbayel" də gözəl oynadı. Amma onlar çempionluq uğrunda oynayan komanda deyil, milli komandaya futbolçu yetişdirmək üçündür.

- Azərbaycan üçün cəmi 8 komanda az deyilmi?

- Biabırçılıqdır! Ən azı 16 komanda olmalıdır.

- Səbəb nədir, pulsuzluqmu?

- Yox. Allaha şükür, o qədər pulumuz var ki, heç xərcləyib qurtara bilmirik. Bunun sə-

buraxır. Siz bilmirsiniz, "Səbayel"i də, "Sumqayıt"ı da, "Zirə"ni də, "Keşlə"ni də saxlayan SOCAR-dır. "Qəbələ" ilə "Qarabağ"dan başqa. Amma bu gedişlə futbolda inkişaf olmayacaq, dədə. Niyə? Əgər Ağdam, Ağcabədi, Yevlaxda futbol yoxdursa, futbol inkişaf edə bilməz. Azərbaycan Çempionatına Tovuzun "Turan"ı çıxmı idi, amma çıxmadı. Tovuzda ömrü boyu futbol olub ha... Orda 100 ildir futbol var. Gəldi "Səbayel" çıxdı. Onların pulu olmadı çıxmağa. Mən də o vaxt yazdım ki, olmayan Ağdam "Qarabağ"ı saxladı, olan Tovuz komandasını saxlaya bilmədi. Tovuzda 100 dənə milyon var, niyə komandanı saxlamadılar? Futboldan danışdıqsa, bir şey də deyim. O gün baxıram ki, "Neftçi"nin prezidentini çıxarıb göndəriblər "Sumqayıt"ı, onun prezidentini də "Neftçi"yə göndəriblər. Dünyada belə bir şey yoxdu e, dədə! Bütün dünyada bu məsələləri klubun üzvlərinin seçdiyi rəhbərlik həll edir. Hətta Ərdəğan nə qədər çalışdısa, "Fənerbahçe"nin prezidentini işdən çıxartdıra bilmədi, çünki onu klub seçib, sən kimsən, məni işdən

- Həmin əsəri oxuyanda bir anlıq düşündüm bunu yazan insan çətin ki, ürəkəndir gülsün. İndi də sizinlə söhbətdə mənə elə gəldi ki, siz qəhqəhə ilə güləndə də gözlərinizdəki kədərli gizlədə bilmirsiniz. Müşahidəmdə yanlışlıram ki?

- Yox. Hadisələrdən sonra belə olmuşam. Azərbaycanda mənim ən yaxın dostum Mehman Cavadoğludur, bir də Rəşad Məcid. Onlar şahiddirlər. Mən çox şən adamam. 1988-ci ildən bəri mənimlə birgə Ağdamda səfərlərimdə Mehmanla Rəşad olub və mənim nə çəkdiyimi onlar bilir. Bir gün onlardan soruşun ki, Aqil müharibə başlayandan nələr çəkib? Ondan sonra saçlarımla sürətlə ağardı, hətta dişlərim də töküldü. Ağzımda bir dənə öz dişim yoxdur. Dişlərimin dördünü əsəbdən əlimlə qırılmışdım, dördünü də dişimi qıcağıb qırılmışdım. Döyüşün altındasan axı...

- Povestdə öz kəndinin qəbiristanlığında dəfn olunmaq arzusunun bəhs olunur, olduqca təsirlidir. Yaşamaq yox, kəndində dəfn olunmaq arzusunun söhbət edir...

- O əsərdə bir şey var. Deyir bir sağlıq dedim, düşdülər

də ağlayım, dayı! Dayı, səni Ağdamda çiyimə alım, Ağdamda, Qarağacıya aparım, orada qəbir qazdırım, səni orda basdırım, dayı!

- Həmin ad günü nə vaxt olub?

- Dayım 20 ildir rəhmətə gedib. Hə... Dedim, dayı, bundan yüksək sənə nə arzulayım? Sənin üstündə Quran oxudum, Qarağacıda... Məclisdəki dayım oğlanları, o biri dayıları hamısı qalxdı üstümə, məni söydülər ki, "tərbiyəsiz, bu nə sağlıqdır deyirsən?" Dedim, yaxşı... Oturdum yerimdə, dayımı budəy Badamçarda basdırmış, qəbrinin üstünə mənədən başqa gedən də yoxdur, çünki evimə yaxındır. Yeni mən dediyim oldu. Amma mən ona bunu arzulamamışdım axı.

- Bir dəfə oxumuşdum: Ağdamdan köçkün düşən uzunömürlü nəvəyə nəvəsi gəlir ki, "bilirsən nə olub?" Ağbırçak tez qayıdıb ki, "Ağdam qayıdıb?"

- "Dolu"dan olmuş bir əhvalatı deyim. Türkiyə bir dəfə çempionatda 3-cü yeri tutdu axı... Pələngin anası yerdə xəstə yatır, görür çöldə bayramdır, top atan, fişəng atan kim. Tez yüyürür çölə ki, "nə oldu, Qarabağ qayıtdılar?" Deyirlər, yox e, Türkiyə üçüncü yeri tutub. Qayıdır ki, Allah başınıza daş salsın! Qarabağdan ən çox tədqiqat işi aparın jurnalist Vasif Quliyevin bibisi Qəmər... Xan əminin yazdığı mahnı var: "Ay Qəmərim, Qəmərim, gözəl Qəmərim, Qəmərim..." Vasifin bibiləri qəşəng olub, onlara da mahnılar qoşublar. Biri də Qərənfil bibisidir, ona da mahnı qoşulub. Qəməri mən görmüşdüm, dünyə gözəliydə. Şuşa işğal olundu 90 yaşlı olardı. Hamı Şuşadan çıxır. Vasifgil də hörmətli nəsilidir, oğlanları nə qədər edir, Qəməri çıxarda bilməyib. Benzin qabını götürüb əlinə ki,

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

2018 -ci ilin ikinci ayı tamamlanmaq üzrə olsa da, hələ ki Qarabağa dair danışıqlarda əhəmiyyətli hərəkətilik yoxdur. Əslində başqa nikbin gözləntilər olmayıb da. Səbəblərdən biri - iki əsas vasitəçi dövlət olan Rusiya və ABŞ-ın başının əsasən öz aralarında münasibətləri aydınlaşdırmağa qarışması və gətdikcə bu münasibətlərin daha sərt xarakter almağa başlamasıdır.



Bəzi siyasi şərhçilərə görə, Moskva-Vaşinqton çekişməsi tezliklə özünü Azərbaycanın da olduğu Cənubi Qafqaz bölgəsində də göstərməyə başlayacaq. ABŞ-ın Rusiyaya qarşı elan elədiyi və hərbi-sənaye şirkətlərini özündə ehtiva edən son sanksiyaların bir hədəfinin də Moskvanı zəiflədib Güney Qafqazdan çıxarmaq olduğu deyilir.

"Yeni Müsavat"ın xəbər verdiyi kimi, bu arada Avropa

Birliyin (AB) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Kloor Bakıda səfərdə olub. Prezident İlham Əliyevlə görüşdə həlli uzanan Dağlıq Qarabağ problemi də diqqət mərkəzində olub. Eyni gündə həmçinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Toivo Kloorun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən xəbərdə bildirilir ki, görüşdə



Ermənistanın son 5 ildəki dəhşətli göstəriciləri

Ermənistanda fiziki şəxslərin pul köçürmələri ölkənin əsas valyuta axını olub. Bu barədə "Nyus.am" saytında məqalə dərc edilib (Axar.az). Belə ki, 2013-cü ildən 2017-ci ilə qədər ermənilər öz ölkələrinə bank sistemi vasitəsilə 9,3 milyard dollar göndərmişlər. Bu illər ərzində isə Ermənistanın ümumi ixracatı 8,5 milyard dollar təşkil edib.

Beləliklə, pul köçürmələri ölkə ixracını 0,8 milyard dollar üstələyib: "İrəvana ən çox valyuta axını ənənəvi olaraq Rusiyadan gəlir. Buradan pulları daha çox əmək miqrantlarımız göndərirlər. Müstəqillik qazandıqdan sonra belə vətəndaşlarımız üçün Rusiya vacib ölkə olaraq qalmaqdadır. Son 5 il ərzində bu ölkədən Ermənistana 6,3 milyard dollar pul göndərilib. Bu isə ümumi pul köçürmələrinin 67%-dir".

Sayıt Rusiyadan sonrakı yerlərdə ABŞ (9%) və Almaniyanın (2%) yer aldığını bildirib. Ermənistan bankları vasitəsilə xaricə pul axını bu dövr ərzində 4,4 milyard dollar təşkil edib. Burada yenə də əsas istiqamət Rusiya olub. Bu ölkəyə ümumi pul axınının 34%-i göndərilib. Rusiyadan sonrakı yerlərdə ABŞ (664 milyon dollar) və Çin (348 milyon dollar) dayanıb.



"Qarabağda müharibə hər an başlaya bilər" xəbərdarlıqları çoxalır

Böyük sülh anlaşmasının əlçatmaz olması müharibənin "şansını" günbəgün artırır; ədalətli barışa nail ola bilməyən vasitəçi dövlətlər kövrək atəşkəsi saxlaya biləcəkmə? Azərbaycanın müdafiə naziri Belarusa gedir - səbəb...

cəbhə xəttindəki vəziyyətə dair məsələlər müzakirə edilib.

Zakir Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu gündək nəticəsiz qaldığını bir daha AB rəsmisinə xatırladı. Azərbaycanın hərbi naziri eyni zamanda təmas xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlaya biləcəyini istisna etməyib.

Nazir qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının aradan götürülməsi ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidirlər. T.Klaar isə öz növbəsində, Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək Avropa Birliyinin bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Sözsüz ki, təşkilat rəsmisinin bu mövqeyi təqdirədir.

Bir çox analitiklərə görə, bütövlükdə Qərbi Dağlıq Qarabağ ixtilafının həllində bundan sonra daha fəal olmaq istəyir. Ancaq bu da var ki, konkret olaraq AB hələlik konfliktin nizamlanmasına Rusiya və ABŞ-la müqayisədə ciddi töhfə vermək iqtidarında deyil. Ola bilsin, zamanla bu imkanlar real olaraq artacaq və problemin həllində Brüssellin iştirakı zərurətə çevriləcək.

Amma hələ ki Rusiyaya qarşı sanksiyalarda Avropa ölkələrinin də yer alması, üstəlik, təşkilatın "Şərq Tərəfdaşlığı" proqramı vasitəsilə Azərbaycan və Ermənistan da daxil, 6 postsovet ölkəsini öz tərəfinə çəkmək yönündə davam edən səyləri Kremli Qarabağ nizamlanmasında AB-nin daha fəal iştirakına şübhəli nəzərlə baxmasını şərtləndirir.

Qeyd edilənlər isə o anlamaya gəlir ki, bölgədə daimi və böyük sülh anlaşması hələ bir müddət də əlçatmaz ola bilər. Demək, müharibə variantı aktuallığını itirməyəcək və müharibə gerçəkəndə də hər an alovlanma bilər - hansı ki, əslində böyük vasitəçi güclərin heç birinə, ABŞ-a, Rusiyaya əslində sərəf ələmir.

Lakin sülh də çox gözləyə bilməz. Dünən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasından doğan Dağlıq Qarabağ konfliktinin başlanmasının 30 ili tamamlandı. Daha neçə on il keçməlidir ki, bölgədə nəhayət, sabitlik və daimi sülh bərqərar olsun, qonşu ölkələr və xalqlar qarşılıqlı inteqrasiya şəraitində tərəqqi ələsinlər? Əlbəttə ki, sualın cavabı yenə xeyli dərəcədə regionda maraqları toqquşan böyük güclərin - Rusiya və ABŞ-ın mövqeyinə gəlib dirənir. Sülhün alternativini isə həmişə müharibə olub və olaraq da qalacaq.

Bəs ədalətli barışa nail ola bilməyən vasitəçi dövlətlər kövrək atəşkəsi nə qədər qoruyub saxlaya biləcəklər? Yəqin ki, 2018-ci ildə bu suala xeyli dərəcədə aydınlıq gələcək.

Bu arada məlum olub ki, Azərbaycanın müdafiə naziri Belarusa işgüzar səfər edəcək. Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumata görə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.

İşgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.

Qeyd edək ki, Belarus Azərbaycanın strateji tərəfdaşlığı münasibətlərində olduğu və silah tədarükçülərindən biridir (Digər ölkələr - Rusiya, İsrail, Ukrayna, Türkiyə və Pakistandır). Şübhə yox ki, səfər çərçivəsində iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələsi də diqqət mərkəzində olacaqdır.

Məsələ də ondadır ki, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan silahlanma məsələsində şəxələndirilmiş siyasət apara bilər. Buna onun iqtisadi-maliyyə potensialı da imkan verir. İrəvan isə sifir rusun əlinə baxır, silah-sursatı müstəsna olaraq Rusiyadan, həm də ucuz, daxili bazar qiymətinə alır. Yəni o, bütünlüklə Rusiyadan, onun silah kreditindən asılı bir durumdadır.

Milli Məclisə prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin məcburi dövlət sosial sığorta sahəsində yaranmış borclarının mühüm bir hissəsinin silinməsinə nəzərdə tutan qanun layihəsi daxil olub.

"Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanunda 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-nə qədər ödənilməmiş sosial sığorta borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsi təklif edilir (APA).

Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qəbuluna şamil ediləcək.

Sənədi "Yeni Müsavat" a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, qanun layihəsi sahibkarlıq üçün mühüm əhəmiyyət kəsb edir: "Bildiyiniz kimi, 2006-cı ildən sığorta-pensiya sisteminə tamamilə yeni dövr başlayıb. Pensiya təminatı üçün sığorta haqlarının yığımı həyata keçirilir. O dövrə qədər bəzi sahibkarlıq subyektlərinin irihəcmli borcları yığılmışdı, ödəyə bilmirdilər. Çox ciddi bir sənəddir, mən onu sığorta amnistiyası adlandıram".

Millət vəkili deyir ki, borcların silinməsi qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində ciddi bir təşviqəddir: "Borclara görə sahibkarlar işçiləri tam rəsmiləşdirmirdilər, yaxud əmək haqqını az göstərirdilər, ikili mühasibatlığa yol verirdilər. Bir çox hallarda imkanları olmurdu zəruri ödənişləri

Sahibkarlar üçün mühüm qanun-borcları silinir

Vahid Əhmədov hesab edir ki, analoji qanunun əhalinin vaxtı keçmiş kredit borcları ilə bağlı da atılmasına ciddi ehtiyac var

aparmağa. Cənab prezident onlara ağ kağızdan başlamağı təklif etdi. Düşünürəm ki, bu qanun qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına müsbət təsirini göstərəcək".

V.Əhmədov hesab edir ki, analoji qanunun əhalinin vaxtı keçmiş kredit borcları ilə bağlı da atılmasına ciddi ehtiyac var: "Çox istərdim ki, belə bir qanun vaxtı keçmiş kreditlərlə bağlı da qəbul olunsun. İnsanların kifayət qədər kredit borcları var, yəqin ki, onlar üçün də qanun qəbul olunacaq".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi sahibkarlığın inkişafına dəstək və əlverişli sosial sığorta mühitinin stimullaşdırılması məqsədinə yönəlib. Onun sözlərinə görə, qanun layihəsi sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla, hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühiti-

nin stimullaşdırılmasına xidmət edir: "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq, aparılan islahat tədbirləri pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsində və vətəndaşların gələcək pensiya təminatının formalaşmasında sığortaedənlər və sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının əhəmiyyətini artırır. Belə olan şəraitdə ölkədə sahibkarlıq mühitini inkişaf etdirəndən və onlar üçün əlverişli şərait yaratmadan sosial müdafiə sisteminin əhatəliyinin artırılmasına və sosial sığorta ödənişlərinin tam toplanmasına nail olmaq mümkün deyildir. Xüsusilə də son illərdə qloballaşan dünyada baş verən ciddi iqtisadi və siyasi hadisələrin fonunda yaranan maliyyə böhranını və onun mənfi təsirlərini maksimum zəiflətmək, qeyri-neft sektorunun inkişafına sahibkarlıq subyektlərinin stimullaşdırılması və əlverişli biznes mühitinin formalaşdırılması vasitəsi ilə dəstək vermək, beləliklə də, ölkədə sosial sığorta



sisteminin maliyyə dayanıqlığını təmin etmək üçün məcburi dövlət sosial sığorta borclarının tənzimlənməsinə ehtiyac vardır".

Şöbə müdiri vurğulayır ki, hesabat məlumatlarına görə, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manat 1 yanvar 2018-ci il tarixinədək ödənilib: "Beləliklə, sığortaedənlər üzrə 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir. Hesabat məlumatlarına görə sığorta-

edənlərin 01.01.2018-ci il tarixə 81,8 milyon manat ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları mövcuddur ki, bunun da 67,4 faizi və ya 55,1 milyon manat 01.01.2015-ci il tarixə yaranıb. Həmçinin sığortaedənlərin 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borclarının məbləği 26,7 milyon manat təşkil edir".

E.Babayev deyib ki, ümumilikdə qanun layihəsi ilə sığortaedənlərin mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial si-

ğortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur: "Onu da qeyd edək ki, pensiya təminatında sığortaolunanlara fərdi hesabların 01.01.2006-cı il tarixdən açıldığını, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin tarixdən fərdi uçotunun aparıldığını və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyini nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqlarının əsas məbləğinin silinməsi vətəndaşların pensiya hüquqlarına mənfi təsir etməyəcəkdir. Nəticə etibarilə, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanunun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcəkdir. Bu isə məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan sığortaedənlərin maliyyə yükünün azalmasına, həmin sosial sığorta haqları üzrə cari borcların ödənişinin vaxtında və tam məbləğdə həyata keçirilməsinə imkan verəcək, belə borcları gələcəkdə yaratmağa sövq edəcəkdir. Eyni zamanda bu tədbir bütövlükdə əmək pensiyalarının əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artırılmasına və əmək pensiyalarının vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaqdır".

□ **Dünya SAKIT, "Yeni Müsavat"**

Sabiq deputatlara pensiya veriləcək

Deputat: "Yeniliklərə görə şərtlər bir qədər çətinləşib"

Azərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə edilən yeniliklərin detalları məlum olub.

APA-nın məlumatına görə, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanunlarda və Seçki Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən qeyd olunan şəxslərin qulluq stajı əsasında onların əmək pensiyalarına yeni şərtlərlə əlavələr təyin ediləcək.

Layihələrə görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanaqədər 1-ci qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda, indiki və

sabiq ombudsmana, Milli Məclis deputatlarına, MSK üzvlərinə, o cümlədən onların ailə üzvlərinə qulluq stajı əsasında əmək pensiyasına əlavələr təyin olunur.

Layihələr Milli Məclisin Əmək və sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə fevralın 20-də müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Tahir Kərimli "Yeni Müsavat" bildirib ki, bu, "Əmək pensiyaları haqqında" Qanunla bağlı olan dəyişikliklərdir:



"Bu, təkə deputatlarla bağlı deyil, eyni zamanda prokurorluq işçiləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Mərkəzi Seçki Komissiyasının üzvləri, hərbiçilər və digər bu kimi kate-

qoriyada olan insanların hamısının pensiyalarında aparılan dəyişikliklərlə bağlıdır. Birincisi, staj məhdudiyəti qoyulur. Yeni əvvəllər 25 il staj tələb olunurdusa, indi bu rəqəm 35 ilə yüksəldilib.

Eyni zamanda əlilliyin əvvəllər 1, 2, 3-cü dərəcələrinə imtiyaz nəzərdə tutuldu. İndi isə yalnız 1-ci dərəcə üçün nəzərdə tutulacaq. Ümumiyyətlə, "Deputat statusu haqqında" Qanunun 24.1-ci maddəsi çıxarılır. Burada deputatların və sabiq deputatların ailə üzvlərinin təminatı məsələsi ayrıca qrafa ilə gedirdi. İndi isə 30-cu maddəyə təklif olunur ki, burada birbaşa yazılsın ki, deputatın, sabiq deputatın və onların ailə üzvlərinin pensiya təminatı. Yeni ifadələrdə bu cür dəyişiklik nəzərdə tutulur. Digər təfərrüatlar isə "Əmək pensiyaları haqqında" Qanunla təmin olunacaq. Əvvəllər deputatlar 1 il deputat fəaliyyəti göstərdikdən sonra pensiya

təminatı yaranırdı. İndi isə deputatlıq fəaliyyətinin yarısı nəzərdə alınacaq. Gərək heç olmasa deputatlıq fəaliyyətinin yarısı tamam ola ki, pensiya təminatı yarasın. Deputat statusundan məhrum edilmə və üzrsüz səbəbə Milli Məclisin sənədlərinə qatılmama hallarına görə pensiya təminatı olmayacaq. Bu hal əvvəlki kimi saxlanılıb".

Deputat bildirib ki, açığı, yeniliklərə görə şərtlər bir qədər çətinləşib: "Bu çətinləşmə deputatlara aid olmasa da, digərlərinə əmək stajı məsələsi artırılıb. Deputatlarda isə çətinləşmə odur ki, tələb qoyulacaq ki, ən azı deputatlığının yarısını fəaliyyət göstərməlidir ki, pensiya ala bilsin. Pensiyanın miqdarında isə dəyişiklik nəzərdə tutulmayıb. Əvvəllər də deputatlar maaşlarının 80 faizi miqdarında pensiya alırdılar, yenə də elə alacaqlar. Yalnız şərtlərdə bəzi dəyişikliklər var".

□ **Əli RAİS "Yeni Müsavat"**

Ermenistan prezidenti Serj Sarkisyanın Avropaya son səfəri zamanı yenə də Dağlıq Qarabağın "müstəqil" olacağını iddia etməsi, üstəlik, Qarabağdakı separatçı rejimin "müstəqillik yubileyi"ni keçirməsi, işğalçıların beynəlxalq hüquqa, çağırışlara məhəl qoymayaraq ərazilərimizdə məskunlaşmanı davam etdirməsi, Azərbaycan üçün savaşı alternativini qoymur.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun son bəyanatı da sülh danışıqlarının Qarabağ məsələsinin həllinə aparacağına olan ümidlərin tükəndiyini bir daha təsdiq etdi. Müdafiə naziri ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klačın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Cəbhə xəttindəki hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu gündək nəticəsiz qaldığını bir daha xatırladı. Z.Həsənov cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlama biləcəyini istisna etməyib.

Politoloq Elxan Şahinoğlu Qarabağ uğrunda hər an böyük müharibəni mümkün sayır: "Bu, elə məsələdir ki, hazır olduq-olmadıq, təxribat olsa, apreldə olduğu kimi yenə

Müdafiə nazirinin müharibə xəbərdarlığına ciddi reaksiyalar

Rey Kərimoğlu: "Ordumuz irimiqyaslı hücumla keçsə, heç Rusiyanın 102-ci ordusu da qarşımızda duruş gətirə bilməz"

Şair Ramaldanov: "Bütün bunlar savaşın hər an başlama biləcəyindən xəbər verir"

əks-hücumla keçməliyik".

Qarabağ qazisi Rey Kərimoğlu da nazirin dediklərini təsdiqlədi: "Nazir düz deyir, müharibə hər an başlaya bilər. Bunu Ali Baş Komandan da son ildə bir neçə dəfə deyib. Ordumuz istənilən hədəfi almağa qadirdir. Bunun üçün Azərbaycanın bütün imkanları var. İnanın, nizami ordumuz irimiqyaslı hücumla keçsə, heç Rusiyanın Ermənistandakı 102-ci ordusu da qarşımızda duruş gətirə bilməz. Yeter ki, Ali Baş Komandan bu barədə qərar qəbul etsin". **Keçmiş döyüşçü ordumuzun hazırlığını yüksək qiymətləndirdi:** "Düşünürəm ki, sırf döyüşmək üçün qazilərə ehtiyac olmayacaq. Çünki kifayət qədər güclü ordumuz var. Həm şəxsi heyət, həm də maddi texniki baxımdan. Amma ordumuza mənavi psixoloji dəstək baxımından ehtiyac ola bilər. Buna baxmayaraq, Qarabağ qaziləri



Rey Kərimoğlu



Şair Ramaldanov

düşməni darmadağın etmək üçün bütün əməllərə hazırdır".

Qarabağ müharibəsi veteranı, polkovnik Şair Ramaldanov isə "Yeni Müsavat"a bildirdi ki, müdafiə nazirinin səsləndirdiyi xəbərdarlıq ilk deyil: "Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı dəfələrlə bəyanat verib deyib ki Azərbaycanın işğal olunmuş torpaqları sülh yolu ilə

azad olunmasa, Azərbaycan öz torpaqlarını gec-tez digər vasitələrlə, o cümlədən güc yolu ilə azad edəcək, tarixi ərazisində ikinci erməni dövlətinin yarıdılmasına imkan verməyəcək. Azərbaycan prezidentinin dilindən bu bəyanatı bütün beynəlxalq qurumlar eşidiblər. Azərbaycanın müdafiə naziri də son görüşdə bir daha vəziyyətlə bağlı xəbərdarlıq etdi, proseslə-

rin gedişinin heç də məsələnin sülh yolu ilə həll edilməsinə yox, hərbbə apardığını bildirdi, düşmənin davranışlarının başqa bir yol qoymadığını nəzərə çatdırdı". **Ş.Ramaldanov indiki situasiyada hərbin qaçılmaz olduğunu təsdiqləyən arqumentlər gətirdi:** "Qarabağ məsələsinin tənzimlənməsini öz üzərinə götürən həmsədrin fəaliyyəti faktiki olaraq iflic haldadır. Beynəlxalq qurumlar Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymağa məcbur edə bilmir. Baxmayaraq ki, bütün beynəlxalq normalar Azərbaycanın tərəfindədir və torpaqlarımızın işğalına son verilməsini tələb edir, Ermənistan yenə öz işindədir. Bu təşkilatlar 25 ildə heç nə etmədilər, sadəcə, bəyanatlar verdilər. Yaxşı, bunu ya həll edin, ya da Azərbaycan tarix qarşısında öz vəzifəsini yerinə yetirib öz torpaqlarını azad etməli, işğaldakı 20 faiz torpağın-

dan qaçqın düşmüş vətəndaşlarını yurd-yuvasına qaytarmalıdır".

Ehtiyatda olan polkovnik müharibənin real olduğunu qeyd etdi: "Azərbaycan Silahlı Qüvvələrinə gücləndirirsə, Azərbaycan dövləti ordusunu ən müasir silah-sursatla təmin edirsə, orduda güclü hazırlıq gədirse, Müdafiə Nazirliyinin rəhbərliyi vaxtaşırı ön cəbhəyə gedərək, lazımı göstərişlər verirsə və Ermənistanın təxribatları davam edirsə, bütün bunlar savaşın hər an başlama biləcəyindən xəbər verir. Nazirin son bəyanatı da ondan xəbər verir ki, Azərbaycan müdafiə naziri Ali Baş Komandanın tapşırıqlarını hər an yerinə yetirməyə hazırdır".

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ kaşfiyyatı da Qarabağda dağıdıcı müharibənin ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

□ E.PASASOY,
"Yeni Müsavat"

Afrin düyünü - kim kimin dostudur?

Suriyanın Afrin rayonu ABŞ, Rusiya və Türkiyənin mürəkkəb oyun meydançasına çevrilib

Türkiyənin Suriyanın şimalında Afrin vilayətinin terrorçulardan azad edilməsi üçün başladığı "Zeytun budağı" əməliyyatının bir ayı tamam oldu. Bir ay davam edən əməliyyatlar nəticəsində Türkiyə ordusu və müttəfiq qüvvələr ümumilikdə 52 kənd də daxil olmaqla, 78 nöqtəni ələ keçirib. Bu, ümumilikdə Afrindəki yaşayış məntəqələrinin 10 faizi deməkdir.

Türkiyə ordusu Baş Qərargahının məlumatına əsasən, bir ay ərzində hava zərbələri və quru əməliyyatları zamanı 1641 YPG və PKK terrorçusu zərərsizləşdirilib. Ancaq YPG bu məlumatı təkzib edir. Suriyalı kürdlər 100 nəfərdən bir qədər çox itkilərini olduğunu bəyan ediblər. Ancaq Suriya İnsan Haqları Müşahidə Evi YPG tərəfdan 197 nəfərin öldürüldüyünü açıqlayıb. Öldürülən YPG üzvlərindən 3-ü əcnəbidir. Onlardan biri ispan, biri fransız, üçüncüsü isə hollandiyalıdır.

Əməliyyat zamanı Türkiyə ordusu da itki verib. Baş Qərargahın rəsmi məlumatına əsasən, "Zeytun budağı" əməliyyatı zamanı 32 Türkiyə hərbiçisi şəhid olub. 170 Türkiyə hərbiçisi isə əməliyyatların gedişində yaralanıb. Ən çox itki fevralın 10-da baş verib. Türkiyə ordusu 12 hərbiçisini itirib. Müşahi-

dəçilər Afrinin içərilərinə doğru irəlilədikcə yaşayış məntəqələrində toqquşmaların daha da artdığını qeyd edir.

Bundan başqa, Suriya hüquq müdafiəçiləri 200-dən bir qədər artıq suriyalı ASO döyüşçüsünün əməliyyatlar zamanı öldürüldüyünü bildirir. Kürdlər isə 400 ASO döyüşçüsünü öldürdüklerini bildirir.

Əməliyyat isə davam edir. Müşahidəçilər əməliyyat sürətinin az olmasını Afrinin relyefi, həmçinin əhalinin sıx məskunlaşması ilə əlaqələndirir. Nizami ordu birlikləri həddən artıq sıx məskunlaşma olan Afrində sürətli irəliləyə bilmir. Üstəlik, kürdlər şəhər döyüşlərində təcrübəyə malikdirlər, dinc əhaliyə qarşı, gecələr çıxaraq ordu qüvvələrinə hücumlar edirlər. Bu isə nizami ordunun işini çətinləşdirir. Kürdlər Afrində sıxışdırıldıqca yeni variantlar axtarırdırlar.



Fevralın 19-da Suriya rəsmi mediası kürdlər və Suriya ordusu arasında anlaşma əldə olduğunu və Suriya ordusunun tezliklə Afrinin mərkəzinə daxil olacağı haqda xəbər yaydılar. Livanın "Əl-Məyadin" telekanalı Suriya ordusuna məxsus 4 min hərbiçinin hazırlaşdığını və tezliklə Afrinə daxil olacağı haqda xəbər yayıb.

Xəbərlərdə qeyd olunur ki, hökumət nümayəndələri və YPG arasında əldə olunmuş razılığa əsasən Afrinə nəzarət Suriya ordusuna buraxılacaq, kürdlər isə ərazini tərk edəcək. Afrinə ilk olaraq hökumət tərəfdən döyüşdən Suriya Xalq Komitələri adlı təşkilatının döyüşçüləri daxil olacaq. Daha sonra xəbəri İran, Suriya və yerli kürd mediası da təsdiqlədi.

Ancaq axşama doğru məlum oldu ki, Suriya ordusu və YPG arasında Afrin mövzusunda anlaşma yoxdur. YPG sözcüsü Nuri Mahmud bildirib ki, Suriya ordusu ilə Afrin mövzusunda hər hansı anlaşma olmayıb. Ancaq əlavə edib ki, YPG Suriya ordusunu Afrinin Türkiyə ilə sərhədlərinə yerləşməsi üçün dəvət edib. Bu da o deməkdir ki, kürdlər Suriya ordusunu sərhəddə Türki-

yəyə qarşı istifadə etmək istəyirlər. Təbii ki, Suriya hakimiyyəti Türkiyə ilə sərhədi nəzarətə götürmək istəsə də, ortada köklü anlaşma olmasa buna getməz. Köklü anlaşma isə kürdlərin silahları təhvil verib Afrində hərbi mövcudluqlarına son qoymalarıdır. Ancaq görünür ki, kürdlər silahı verib Afrini Suriya ordusuna tərk etməyə razı olmayıb. Türkiyə mediasının məlumatına görə, Rusiyanın vasitəçiliyi ilə Suriyanın Hələb əyalətinin Şehba qəsəbəsində Suriya nümayəndələri ilə YPG təmsilçiləri arasında görüş keçirilib. Amma tərəflər ordunun Afrinə girməsi məsələsində razılıq əldə edə bilməyib.

Məlumatla görə, B.Əsədin təmsilçiləri PKK/PYD/YPG terrorçularının silahlarını təhvil vermələri və təslim olmaları ilə bağlı şərt irəli sürüb, ancaq qruplaşma rəhbərliyi bunu qəbul etməyib. Bununla belə, B.Əsəd rejimi ilə terrorçular arasında müzakirələrin davam etdiyini bildirilib.

Türkiyə hökuməti isə bəyan edib ki, əgər Suriya ordusu Afrinə daxil olsa, qarşılıqlı anlaşma olmayacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 19-da İran prezidenti Həsən Ruhani ilə Afrin əməliyyatını telefonda müzakirə edib. Həmin gün Ərdoğan Rusiya prezidenti ilə də Afrin mövzusunda müzakirə edib. Ankara mövqeyini açıq şəkildə ortaya qoyub, Suriya ordusunun qarşı çıxacağı təqdirdə toqquşmanın qaçılmaz olduğunu bəyan

edib.

Qeyd edək ki, Astana anlaşmasına əsasən Suriya ordusu və Türkiyə silahlı qüvvələri qarşı-qarşıya gələ bilməz. Yalnız terrorçu olaraq müəyyən edilmiş qüvvələrə qarşı əməliyyat keçirilə bilər. Kürdlər isə Afrini itirəcəklərini anladıkları üçün Türkiyə ordusundansa, ərazini Suriya ordusuna vermək istəyə bilər. Ancaq görünür ki, Suriyanın şərtləri kürdlər üçün qəbul edilə bilməz. Rusiya tərəfi Afrinin Suriya ordusunun nəzarətində olmasını istəyir. Ancaq eyni zamanda Amerikanın müttəfiqi olan kürdlərin o bölgədə mövcudluğuna razı deyil. Eləcə də Afrinin Türkiyə və onun müttəfiqi olan ASO-nun nəzarətinə keçməsi də rusları məmnun edə bilməz. Buna görə də ruslar indi Afrinə Suriya ordusunun yerləşməsində maraqlıdır.

Türkiyə isə Afrini YPG-dən təmizləyib bölgəni ASO vasitəsilə nəzarətə götürmək istəyir. Ən azı Suriyada köklü sülh əldə olunana qədər. Bu səbəbdən də bölgədə vəziyyət hər keçən gün daha da mürəkkəbləşir. Kürdlərin rus təzyiqi ilə Afrini hökumət qüvvələrinə təhvil verməsi Türkiyənin planlarını pozur. Buna isə görünür ki, amerikalılar razı deyil. Əgər Ankara Suriyanın gələcəyi ilə bağlı Vaşinqtonla anlaşa bilsə, kürdlər Afrindən çəkile bilər. Əks təqdirdə, vəziyyət daha da qarışıqacaq.

□ Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"

Lənkəranskinin qətli ətrafında yeni xəbərlər

Mənbə: "Canbulat Şamiloğlunu aradan götürüb qətli Rövşən Lənkəranskinin üzərinə qoyublar"

Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskva-da güllələnmiş "göyörti kralı" Canpolad Şamiloğlunun qisasını almaq üçün öldürüblər. Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib.

Mənbə bildirib ki, Rövşən Caniyevin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyətləri də məşğul olublar. Operativ əməliyyat yolu ilə onlar bu cinayətin üstünü praktiki olaraq açmağı bacarıblar. Canpolad Şamiloğlunun qətli araşdırılarkən məlum olub ki, onun aradan götürülməsi üçün "qanuni oğru" R.Caniyevin qruplaşmasından iki killer cəlb olub. Həmçinin xəfiyyətlər aydınlaşdırıblar ki, Canpoladın aradan götürülməsi tapşırığını onunla münafiqədə olan Lənkəranski şəxsən veribmiş.

Xatırladırlar ki, Canpolad Şamiloğlunun qohumları və silahdaşları da öz araşdırmalarının gedişatında eyni nəticəyə gəlmiş və Lənkəranskidən qisas alınacağını bildirərək, ba-



rəsində ölüm hökmü vermişdilər.

Canpoladın qohumları və "həmkar"ları öz təhqiqatları nəticəsində ehlə həmin yekun qərara gəliblər və Caniyeve "qan qisası" elan edərək, ölüm hökmü çıxarıblar.

"Yeni Müsavat" xatırladırlar ki, Canbulat Şamiloğlu 16 mart 2016-cı ildə Moskvada, "Slavyan bulvarı" ünvanında yerləşən evinin qabağında qətlə yetirilib. Bu xəbər əslində yeni deyil, bundan əvvəl də Rusiya KİV-ləri Lənkəranskinin ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürüblər.

Bir müddət öncə isə Lənkəranskinin Canbulat Şamiloğlunun qətlinə əli olması versiyası təkzib olunmuşdu.

Bildirilirdi ki, Canbulat Şamiloğlu Rusiya paytaxtına gətirilən topdantsatış göy-göyerti biznesinə sahib idi və onun ətrafında hamı bilirdi ki, o, bu axına nəzarəti oğru aləmindəki bağlılığının köməyi ilə edir: "Bəli, Caniyeve və Canbulat arasında münafiqə Moskva regionunun ən böyük topdantsatış göyerti bazası üstündə başlamışdı. Həmin vaxt bu baza Lənkəranski və onun şəriki, qanuni oğru Levandzeye tabe idi. Bu bazaya furalarla gətirilən mallar, sonradan topdantsatış qiymətləri ilə digər avtoritetlərə, həmçinin Canbulata tabe olan bazarlara dağıdılırdı.

Amma sonradan bu bazanın digər kriminal avtoritet - Va-

qif Süleymanov da ələ keçirmək istədi. Canbulatla işbirliyinə girən Vaqif "optovik"ləri öz tərəfinə çəkdi. Ona görə də 2016-cı ilin əvvəlində Caniyeve məxsus baza demək olar ki, boşaldı və topdantsatışçılar Kaluqa şosesində yerləşən bazaya köç etdilər", - deyə mənbə bildirib. (sputnik.az)

Mənbə həmçinin Rusiya hüquq-mühafizə orqanlarının versiyasını - Canbulatın Rövşən sifarişli ilə öldürülməsi versiyasını birmənalı inkar edib. Onun sözlərinə görə, biznesmeni onun yeriləri - azərbaycanlılar, konkret olaraq, gəncəllilər aradan götürüblər və bu işdə əsas rollardan birini Rəşad İsmayilov ("qanuni oğru" Rəşad Gəncinski) oynayıb.

"Bəli, Canbulat Rövşən Caniyevin tərəfdarları cəzalandırdılar, amma bu, şəxsən Rövşən sifarişli deyildi. Məsələ ondadır ki, Canbulat Rövşən sifarişli adı söz deyən adamları da maliyyələşdirirdi. Bu siyahıda Əlibala Həmidov (Qoca Yasamalski), Rəşad İsmayilov, Zaur Əliyev (Zayka) adları var. 2010-cu ildə Moskvada avtoritet Miri Şamaxinski öldürülməsindən sonra Canbulat Rövşənə tənqid edənlərə hərtərəfli yardım edir və hər yerdə deyirdi ki, "Mirini Lənkəranski öldürtdürüb", - deyə mənbə bildirib.

Başqa bir məlumatlı mənbə də birinci mənbənin sözlərini təsdiq edərək, bildirib ki, Canbulatın ölümündə digərlərinin əli var: "Onlar Caniyevin biznesini ələ keçirmək istəyirdilər. Caniyevlə münafiqə onların işinə yaradı. Rusiya hüquq-mühafizə orqanları Canbulatın ölümündə günahkar olanları saxlayıblar. Onlar dəqiq sifarişçinin kim olduğunu bilirlər və bil-bilə istiqaməti həyatda olmayan Caniyeve yönəldirlər. Təbii ki, Caniyeve ölüb və artıq təhlükə mənbəyi deyil".

□ ORXAN,
"Yeni Müsavat"



2 uşaq anasını zorlayıb öldürən manyaka ağır cəza tələbi

Sumqayıtda iki uşaq anasını zorlayaraq öldürməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə davam edib. Musavat.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Zərərçəkmiş şəxsin hüquqi varisi çıxış edərək təqsirləndirilənin ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə Fəttah Nuriyevə son sözlə çıxış etmək üçün vaxt verib.

Proses fevralın 23-də davam edəcək.

Qeyd edək ki, Fəttah Nuriyev 1982-ci il təvəllüdü Leylanı qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, ötən il Fəttah sərxoş vəziyyətdə olarkən Sumqayıtda "Göyərçin" abidəsi tərəfə gedən Leylanı görüb. O, qadının üzərində qızıl-zinət əşyalarını ələ keçirmək istəyib. Bunun üçün Fəttah qadını gördüyü yerdən təqribən 500 metr məsafə qət edərək cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib. O, havanın qaranlıq və qadının dayandığı ərazinin işıqsız olmasından istifadə edərək, ona hücum edib. Təqsirləndirilən şəxs qadını yerə yıxaraq, ona bir neçə zərbə vurub. Leylanın səsi çıxmasını deyərək, onun ağızından tutaraq sıxıb. O, qadını sürüyərək gül kollarının arasına aparıb. Alışqanı ilə qadının sığalalarının qızıl olmadığını görüb, ona qarşı quldurluq niyyətini sona çatdırıb bilməyib.

F.Nuriyev bundan sonra cinayət əməlini davam etdirərək qadınla cinsi əlaqədə olmaq qərarına gəlib. O, qadının gücsüz olmasından istifadə edərək onu soyundurub və kollarında təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra isə qadının ağızını torpağa sıxıb, onun qarın boşluğuna zərbələr endirərək qəsdən öldürüb. Qadın boğularaq hadisə yerində ölüb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci(zorlama), 1501.1 (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (Zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddəsi ilə ittiham verilib.

Onu da bildirək ki, amansızcasına qətlə yetirilən qadının həyat yoldaşı ifadəsində bildirib ki, Leyla səhərə yaxın saatlarda qaçmaq üçün səhərə çıxıbmiş.

Gəncədə ər-arvad dәм qazından ölüb

Gəncədə ər-arvad dәм qazından boğularaq ölüb. Hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı Abbasova Yeganə Nazim qızı evdə dәм qazından boğularaq ölüblər. Onların meyiti səhər saatlarında aşkar edilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

evi yansın. Azərbaycanlıyıq, yaşlarında) övladı xəsarət alıb ən azı bir təəssüf hissi olmalıdır. Onların özləri yanib külə dönsün" - keçmiş deputat jurnalistlərə qarşı etməyi də yaddan çıxarmayıb.

Məlumatlara görə, ərazisində yanğın baş vermiş malikəne Buynuz kəndinin mənzərəli meşəlik ərazisində yerləşir. Orada daha bir neçə məmur-oligarxın villaları ucalır. Yanğın baş verən bağban daxmasında isə İsmayilli rayonu Qubaxəlilli kənd sakini Ruslan Bədirov ailəsi ilə birgə yaşayır. Hadisə nəticəsində R.Bədirovun iki azyaşlı (3 və 5

yaşlarında) övladı xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər. Ev taxtadan olduğundan tamamilə kül olub.

R.Bədirov evinin keçmiş nazir Ziya Məmmədovun villasına aid olmadığını deyib: "Yaxınlıqda villa var, mən ona nəzarət edirəm. Amma həmin villada Ziya Məmmədov daha bir neçə məmur-oligarxın villaları ucalır. Yanğın baş verən bağban daxmasında isə İsmayilli rayonu Qubaxəlilli kənd sakini Ruslan Bədirov ailəsi ilə birgə yaşayır. Hadisə nəticəsində R.Bədirovun iki azyaşlı (3 və 5

Ziya Məmmədov israr edir: "Heç nəyim yanmayıb..."

Sabiq nazir "evim yanıbsa, gedib yoxlaya bilərlər" dedi

Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov İsmayilli rayonunun Buynuz kəndinin ərazisində ona məxsus olduğu deyilən malikənin ərazisindəki tikilidə fevralın 19-da baş vermiş yanğın hadisəsinə münasibət bildirib. Keçmiş nazir "mənim heç nəyim yanmayıb" deyib (sfera.az).

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həmin yanğın hadisəsi zamanı iki azyaşlı xəsarət alıb.

"Birincisi, yanğın gözlənilməz hadisədir. Yeni bu, hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyatım yanmayıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon icra hakimiyyətindən də çox

asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil" - Z.Məmmədov deyib.

Ziya Məmmədov evinin yanması barədə yalan yazan jurnalistləri də qınayıb: "Bu, jurnalist dələduzluğudur. Buna başqa ad vermək mümkün deyil".

Xatırladaq ki, yanğın baş verən evin Z.Məmmədova məxsusluğu barədə APA xəbər yaymışdı. Daha sonra jurnalistlər hadisə barədə Z.Məmmədovun qardaşı, keç-



miş deputat Elton Məmmədova zəng vurublar. E.Məmmədov deyib ki, yanğın villanın özündə deyil, bağbanın daxmasında baş verib.

O, yanğın hadisəsinin baş

verməsində həmin evdə yaşayan bağbanı günahlandırır. "Hamısı bağbanın səhlənkarlığıdır. Nə villa? Yalandır. Olmayan bir məlumatdır. Heç düşməne də arzulamıram ki,

2018 -ci il yanvarın 1-nə əsasən, ölkə əhalisinin sayı 10 milyon nəfərə yaxın olub. Əhalinin təxminən 23 faizi Bakıda yaşayır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bəs statistik göstərici nə qədər realdır?

Ekspertlər də qeyd edir ki, kommunal xidmətlərin istehlakı ilə bağlı göstəricilərə diqqət edəndə paytaxtda yaşayan sakinlərin sayının daha çox olduğu məlum olur. Bu səbəbdən bəzi iddialara görə, heç də əhalinin 23 faizi deyil, azı 40 faizi paytaxtda yaşayır. Bu da təbii ki, böyük rəqəmdir. Dünya ölkələri ilə müqayisədə, o cümlədən Avstriyanın paytaxtı Vyanada ölkə əhalisinin təxminən 15 faizi yerləşib. Niderlandın paytaxtı Amsterdamda isə ölkə əhalisinin 5 faizi yaşayır.

Paytaxt Bakıya gəldikdə isə xüsusən də son zamanlar paytaxtda getdikcə daha çox sığlıq müşahidə olunmaqdadır. Bunun da öz səbəbləri var. Hələ 90-cı illərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, yerlərdə kəskin iqtisadi və sosial tənəzzülün başlaması, işsizliyin kəskin artması əhalinin mərkəzə axın etməsinə səbəb olub. Hər il bölgələrdən paytaxta axın artan sürətlə davam edir. Ölkənin maliyyə, administrativ qurumlarının, əyləncə mərkəzlərinin, ali təhsil ocaqlarının, hökumət və parlamentin burada yerləşməsi problemi daha da artırmış olur. Məlumdur ki, əksər universitet və kolleclər paytaxtda yerləşir. Təkcə Bakı Dövlət Universitetində 18 mindən çox tələbə təhsil alır. Bununla da Bakı getdikcə "yüklənir", "yükləndikcə" də problemlər artır, sosial infrastrukturlar tələblərə cavab vermir, şəhəri cənginə alan tıxaclar yaranır və sairə. Bu problemlərdən qismən də olsa azad olmaq üçün bir neçə il bundan əvvəl müəyyən ideyalar səslənmişdi. Onlardan biri də bu idi ki, hökumət qurumları, eləcə də ali təhsil ocaqları paytaxtdan alınaraq başqa şəhərlərdə yerləşdirilsin.

Beləcə Bakının da yükü xeyli azalmış olar. Mərkəzlərin yerləşdirilməsi nəzərdə tutulan əsas şəhərlərdən biri kimi Gəncə göstərilirdi.

Paytaxtın başqa şəhərə köçürülməsi artıq dünya təcrübəsində var. Məsələn, 1997-ci ildə postsovet ölkələri arasında ilk dəfə Qazaxıstanda paytaxt Almatıdan Astanaya köçürüldü. Paytaxtın Almatıdan Astanaya daşınması ilə Qazaxıstanın sənaye cəhətdən inkişaf etmiş şimalı və aqrar cənubu arasında yaranmış disbalans tədricən aradan qaldırıldı. Qazaxıstanda işsiz əhalinin paytaxta axınının qarşısı alındı. Bundan başqa, ölkənin regionlarında yerli əhaliyə nisbətən üstünlük təşkil edən rus mənşəli əhalinin qazaxlara nisbəti də tədricən azalmağa başladı.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfəri "Yeni Müsavat"a danışdı. Ekspert də Bakıda olan əhalinin statistik göstəricisinin real görünmədiyini bildirdi:

"Bu statistika ancaq qeydiyyatla aparılır. Bəlkə də qeydiyyatla bəli, əhalinin 20-25 faizi paytaxtda yaşayır. Bəlkə də Bakıda rəsmi qeydiyyatı olmayan insanların sayı qeydiyyatsız yaşayandan çoxdur. Məsələn, 2015-ci ildə parlament seçkilərində imzatoqlama zamanı gördük ki, regionlarda qeydiyyatda olan insanların sayı daha çoxdur. Bu praktikanı çox yaşamışıq".

Ekspert son illərdə Bakının "yükünün" artdığını, bunun da obyektiv səbəbləri olduğunu vurğuladı: "Əsas səbəb odur ki, iqtisadi aktivlik əsasən Bakı və Abşeron rayonunda cəmləşib. Əgər ölkə iqtisadiyyatının formalaşmasının 90-92 faizi bu bölgələrə tə-

Bakıda əhali sıxlığı: paytaxt

ağır "yük" altında

Paytaxtda qeydiyyatı olmayan insanların sayı qeydiyyatsız olanlardan çoxdur



sadüf edirsə, Bakı büdcənin formalaşmasında azı 95 faiz iştirak edirsə, təbii ki, əhalinin sayı bura cəmləşəcək. Bu da disbalans yaradır. Təəssüf ki, müstəqillik illərində iqtisadi gücün ölkə boyu yayılması mümkün olmadı. Azərbaycan kimi ölkənin indi ikinci milyonluq şəhəri olmalı idi. Məsələn, Gəncenin, Şəkinin milyonluq şəhər olması üçün potensialı var, lakin bu baş vermədi. Əksinə, Bakı və Sumqayıt az qala birləşdi, indi böyük bir məkan yarandı.

Bakının "yükünün" azaldılmasının müxtəlif yolları var. Əsas yollardan biri budur ki, Bakıdan kənarda, ölkənin müxtəlif şəhərlərində böyük universitetlər açılınsın. Bu həm də iqtisadiyyat yaradan bir addım olardı. Həmçinin əhalinin həmin bölgələrdə qalmasına səbəb olardı. İkinci bir inzibati addım ondan ibarət olardı ki, ölkənin rəsmi dövlət və idarələri bölgələrə köçürüldü. Hansı ki, bu üsul artıq Gürcüstanda həyata keçirilib. Bildiyiniz kimi, 2013-cü ilə qədər paytaxt Tiflis-

də yerləşən Gürcüstan parlamentinin binası artıq 3 ildir ki, paytaxtdan 230 km uzağa - Kutaisi şəhərinə köçürüldü. Nədən bu üsul bizim ölkəmizdə təcübə olunmasın?

Yeni inzibati qaydada Bakının "yükünün" azaldılması mümkündür. Təbii qaydada isə regionların iqtisadi gücünü artırmaq lazımdır. İnsanların yerlərdə işləməsi üçün şərait yaradılmalıdır, bölgələrə geri axın baş tutsun".

Qeyd edək ki, son zamanlarda paytaxtda bakılı-rayonlu

söhbəti də artmağa başlayıb. Ötən il bəstəkar Aygün Səmədzadənin bakılılar və rayonlularla bağlı işlətdiyi ifadələri, ictimaiyyətin məsələyə reaksiyasını buna əyani sübut kimi qeyd edə bilərik. Bəzi iddialara görə, "bakılı - rayonlu davası"nın qızılaşmasının əsas səbəblərindən biri də paytaxtda yaşanan sıxlıqla bağlıdır.

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu "Yeni Müsavat"a danışdı: "Burada bir neçə səbəb axtarmaq lazımdır. Həmişə hər hansı sosial problemlər ortaya çıxdanda bir səbəbin üzərində dayanmaq doğru deyil. Səbəbin biri odur ki, get-gedə paytaxtda kənd əhalisi çoxalır. Bakı əhalisi də hiss edəndə ki, onların iş yerləri azalır, bu cür problemlər yaşanmağa başlayır. Yeni iqtisadi faktorlardır. İkinci isə mədəniyyət və mənəvi faktorlarla bağlıdır. Bəzən rayondan, kənddən gələn əhalinin davranışları Bakı camaatını qane etmir. Şəhər camaatı özünü daha mədəni davranışlı hesab edir, bununla da kənd camaatının davranışına qıcıqla yanaşır. Yeni problemin bir tərəfi iqtisadiyyatla, digər tərəfi isə mədəniyyətlə bağlıdır.

Lakin eyni zamanda bu məsələlərdə başqa, o cümlədən siyasi motivlər də ola bilər. Məsələn, hansısa siyasi qrup, təbəqələşməyə maraqlı göstərən insanlar da buna şərait yarada bilər. Və yaxud ölkə xaricində olan kənar qüvvələr də bu məsələdə maraqlı olur. Bəzən də ucuz yerli bəzəli məsələsi də bu problemi yaradır. Nəticə etibarilə bütün bunlar müsbət hal deyil və çalışmaq lazımdır ki, ölkədə qarşılıqlı yaranmasın".

Xalidə GƏRAY, "Yeni Müsavat"

Xaricdən niyə bu qədər ərzaq alırıq-səbəblər

Yanvarda Azərbaycana 99 milyon 210 min dollarlıq ərzaq məhsulları idxal olunub

Bu ilin birinci ayında Azərbaycana 99 milyon 210 min dollarlıq ərzaq məhsulları idxal olunub.

"Yeni Müsavat" Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, ərzaq məhsulları arasında idxalda payı ən yüksək olan buğdadır. Yanvarda ölkəmizə 21 milyon 720,36 min dollarlıq 121 min 529,80 ton buğda idxal olunub. İkinci yerdə 12 milyon 315,41 min dollarla (25 793,39 ton) meyvə-tərəvəz, üçüncü yerdə 8 milyon 785,83 min dollarla (8 842,47 ton) bitki və heyvan mənşəli piylər və yağlar gəlir. Bu ilin ilk ayında ölkəmizə həmçinin 5 milyon 177,47 min dollarlıq şəkər (11 533,13 ton), 4 milyon 935,64 min dollarlıq (840,60 ton) kərə yağı və süddən hazırlanmış digər yağlar, 4 milyon 434,04 min dollarlıq (3 011,33 ton) ət, 4 milyon 155,03 min dollarlıq (1069,41



ton) çay, nəhayət, 966,47 min dollarlıq (673,13 ton) süd idxal edilib.

Ötən ilin eyni dövrünün göstəriciləri DGK-nın saytında olmasa da, **kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov** deyir ki, ötən ay ərzaq məhsul-

larının idxalında 2018-ci ilin yanvarına nisbətən 22 milyon 704 min dollarlıq artım var. Belə ki, 2017-ci ilin yanvar ayında ərzaq idxalı pul ifadəsində 76 milyon 506 min dollar təşkil edib. Ekspert deyir ki, artıq demək olar ki, ölkənin

ərzaq təhlükəsizliyinə təminat yoxdur. Bu ilin birinci ayında ərzaq mallarının idxalı dəfələrlə artıb, ixracı isə azalıb.

İxracda çay - 47 faiz, bitki və heyvan mənşəli piylər və yağlar - 2,3 dəfə, şəkər - 2,7

dəfə azalıb. İdxalda isə ət -50 faiz, kəsim üçün nəzərdə tutulan ətlilik diri heyvanlar - 2,4 dəfə, süd - 2,5 dəfədən çox, buğda - 2 dəfədən çox, çay - 50 faiz, bitki və heyvan mənşəli piylər və yağlar isə 4 dəfədən çox artıb.

Digər ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalında da kəskin artım var".

Iqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, ərzaq məhsulları idxalındakı artım əsasən maliyyə bazarlarında müşahidə edilən trendlərin dəyişikliyinə qaynaqlanır: "Bildiyiniz kimi, 2017-ci ilin yanvar ayında manatın məzənnəsində sürətli ucuzlaşma baş verirdi, xarici valyuta bahalaşırdı. Belə bir şəraitdə istər idxal prosesinin iştirakçısı olan biznes subyektləri, istərsə də daxili bazarda olan qruplar müəyyən gözləmə mövqeyində dayanmışdılar. Hazırda manatın məzənnəsindəki sabitlik iqtisadi proseslərin təbii axarına dönməsinə səbəb olub ki, bu da son nəticədə ərzaq məhsulları üzrə idxalın artmasına gətirib çıxarıb".

Ekspertin sözlərinə görə, yanvardakı artımın bir sıra digər səbəbləri də ola bilər: "Burada dövlət təşkilatlarının xaricdən mal-məhsul idxalına qoyulan qadağaların aradan qaldırılması, eyni zamanda bir sıra idxalçı firmaların anbarlarındakı ehtiyatların tükənməsi və sa-

ir məqamlar da təsirini göstərə bilər. Digər bir səbəb bir sıra ərzaq məhsulları üzrə dünya bazar qiymətlərinin artmasıdır ki, bu da dəyər ifadəsində idxalın artmasını şərtləndirə bilər".

Onu da qeyd edək ki, yanvarda meyvə-tərəvəz idxalında da kəskin artım qeydə alınıb. Hansı ki, Azərbaycanın özündə kifayət qədər meyvə-tərəvəz yetişdirilir. Bu şəraitdə idxalın artması istehlakçılardan yerli məhsulları idxalında da kəskin artım var. Həsənovun fikrincə, xüsusilə tərəvəz idxalının artması heç də yerli məhsula inamsızlıqdan irəli gəlmir: "Son illərdə ərzaq məhsulları bazarında müşahidə edilən müsbət trend yerli məhsullardan istifadənin artmasıdır. Yeni insanlar getdikcə üstünlüyü daha çox yerli məhsullara verirlər. Bu baxımdan, düşünmürəm ki, xüsusilə meyvə-tərəvəz idxalındakı artım yerli məhsullara inamsızlıqdan irəli gəlir. Burada böyük ehtimalla əsas rol istehalla ixracın artım dinamikası oynayıb: ixrac istehsalından daha sürətlə artır. Ona görə də çatışmayan hissə idxal hesabına doldurulur. Digər bir səbəb istehsal göstəricilərinin reallığı əks etdirməsidir. Yeni müxtəlif səbəblər üzündən istehsal həcmi bir qədər artıq göstərilir".

Dünya SAKIT, "Yeni Müsavat"



MÜSAVAT

Son səhifə

N 41 (6930) 21 fevral 2018



STANE FENA KARIŞTI
sel tacizde bulunan doktor

Tibb bacıları yığışib həkimi döydülər

akistanın cənubunda yerləşən Sind bölgəsindəki bir xəstəxanada tibb bacıları onlara söz atan, sataşan həkimi döyüblər. "Geo News"dakı xəbərə görə, Mirpur Has qəsəbəsindəki xəstəxanada vəzifəli həkim tibb bacılarının hücumuna məruz qalıb. Həkim tibb bacılarının əlindən xəstəxana rəhbərliyi alıb. Tibb bacıları bildiriblər ki, həkim bir həftədir ki, onlara qarşı əxlaqsız hərəkətlər edir. Adı açıqlanmayan həkim isə iddiaları rədd edərək aşağıdakıları bildirib: "Mən onlara, sadəcə, əməliyyat otağında makiyaj etməmələri üçün xəbərdarlıq etdim. Amma onlar bunu eşidən kimi mənə hücum etdilər".

Xəstəxana rəhbərliyi isə hadisə ilə bağlı araşdırma aparır. Yerli qəzetlər xatırladı ki, eyni həkim 2014-cü ildə də bir qadına cinsi istismara görə suçu bilindi və xəstəxana rəhbərliyi tərəfindən işdən çıxarılmasına qərar verildiyi halda, yüksək vəzifəli tanışlarını işə qatararaq bu problemdən canını qurtara bilib.

Xoş ovqat insanın ömrünü uzadır

İsveç və Britaniya alimləri müəyyən ediblər ki, öz sağlamlığına əmin adamlar uzunömürlü olurlar. "Medvesti.com" saytı xəbər verir ki, alimlər 6 min adamın iştirak etdiyi tədqiqat çərçivəsində bu qənaətə gəliblər.

İyirmi doqquz il ərzində könüllülərin sağlamlıq durumu öyrənilib. Bunun üçün ürək fəaliyyətindən tutmuş mücərrəd tefəkkür və vizual yaddaşa qədər 195 əlamət əsas götürülüb. Könüllülərə bir çox əlamətləri müstəqil müəyyən etmək təklif olunub.

Məlum olub ki, xoş ovqat insanın ömür müddətini bir qədər artırır. Mütəxəssis-



lər hesab edirlər ki, xəstəliklərdən şikayət etmək mənasızdır. Ağlayıb-sızlamaq-

dansa, həkimə müraciət etmək və ya həyat tərzi dəyişmək lazımdır.

Fermer pornoaktrisanın şəkli sayəsində məhsul yetişdirir

Hindistanlı fermer pornoaktrisanın plakatu sayəsində məhsulunu necə qoruduğunu danışdı. Bu haqda "The Mirror" yazıb. Çençu Reddi kəlmə yetişdirir - həm rənglisini, həm də adi olanını. Kişi izah edib ki, tərəvəzlər daim kəndin digər sakinlərinin və yoldan keçənlərin diqqətini cəlb edib. Ona görə də fermer keçmiş pornoaktrisa Sanni Leonun qırmızı çimərlik paltarındakı plakatu tarlada yerləşdirib. Plakatin altında isə aktrisanın bu sözləri yer alıb: "Ey, ağlama və mənə qibtə etmə". O, bu məqsədlə kələmlərinə göz dəyməsinin qarşısını alıb. Fermerin sözlərinə görə, məhz bundan sonra gəlib-gedənlərin bütün diqqəti sözügeən şəkildə qalır və heç kim kələmlərə baxıb, köks ötürmür, beləcə məhsullar çox keyfiyyətli şəkildə yetişir.

Vaxtilə hindli fermer bu məqsədlə qulyabanilərdən və ya başında boşqab olan eybəcər varlıqların maketindən istifadə edirdi. Fermer bildirib ki, posterin magik gücünə inanır. Belə ki, son bir neçə ildə ilk dəfədir ki, onun məhsulu bu qədər bərəkətli yetişib. Reddi qorxmur ki, kimse ondan plakatu çıxarmağı xahiş edər: "Hakimiyyət nümayəndələri heç vaxt biz tərəflərə gəlmir və bizlərin problemləri ilə maraqlanmırlar. Belə baxanda onlar niyə də bu şəklin əleyhinə olmalıdırlar ki?"



Dünyanın ən dəqiq işləyən saati haradadır?

Moskvada 300 milyon il ərzində bir saniyə xəta ilə işləyən saat yaradılıb. Unikal mexanizm rusiyalı alimlər tərəfindən yaradılıb. Onların sözlərinə görə, bu, dünyada ən dəqiq işləyən saatdır, həmçinin əbədi mühərrikdir, çünki onu işə salmaq lazım deyildir. Saatda rəngli spektral zolaq siferblat rolunu yerinə yetirir.

Qurğu müxtəlif texnologiyalarda əldə edilmiş tərəq-qidən geri qalmamaq üçün lazımdır. Məsələn, müasir "GPS" məkanda lazımı nöqtənin mövqeyini uzun müddət ərzində müəyyənləşdirədiyinə görə üç metrədek məsafədə səhvə yol verir. Belə dəqiqlik isə sürücüsüz avtomobilin yaradılmasında əlverişli deyil. Atom saati isə bu məsələnin həllində kömək edə bilər.

İlk atom saati hələ 1968-ci ildə düzəldilsə də, ancaq indiyədək onların geniş tətbiqi məhdudlaşdırılıb.



QOÇ - Şəxsi büdcənizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.



BUGA - Ümumən darıxdırıcı təqvim olsa da, hissələrinizi cilovlamağı bacarmalısınız. Çünki qarşıda sizi böyük işlər gözləyir. Nəhardan sonrakı ərafəni bütünlüklə məhəbbətə həsr edin.



ƏKİZLƏR - Vaxt tapıb bir qədər Axirət haqqında düşünün. Son yolumuz Ora olduğu üçün savablarınızı artırmağa, hamı ilə mehriban davranmağa çalışın. Hakim Allahdır - məhz bunu anlamağa çalışın.



XƏRÇƏNG - Ulduzlar boş-boşuna oturmağınızı məsləhət görmür. Ən azı ona görə ki, bu təqvimin şanslarını görüb aktivliyinizi birə-beş artırmalısınız. Nəhardan sonra müqəddəs yerlərə gedin.



ŞİR - Yeni görüş və məsləhətləşmələrdə iştirakinizi gözlənilir. Qarşınızı kəsən maneələr yavaş-yavaş sənəgiməyə başlayacaq. Təcrübəli adamlardan yararlanın. Bəxtinizdə pul da var.



QIZ - Ümumi götürüldükdə uğurlu təqvim hesab etmək olar. Əvvəla, əksər büclərlə müqayisədə büdcə artımı yalnız sizdə gözlənilir. Bundan başqa yeni təkliflər alacağınız da mümkündür.



TƏRƏZİ - Qərarlarınızda qəti və ədalətli olsanız, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyaların, o cümlədən daşınmaz əmlakın alqı-satqısında iştirak etməyəsini.



ƏQRƏB - Uzaq yola çıxmaq üçün gözəl vaxtdır. Hətta maddi durumunuz aşağı səviyyədə olsa da səfərdən imtina etməyin. Son vaxtlar sizə vəd verib reallaşdırma bilməyənələrə düşmən kimi baxmayın.



OXATAN - İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.



OĞLAQ - Kifayət qədər düşərli vaxtdır. Göy qübbəsi gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Bəxtinizə inanın.



SUTÖKƏN - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olaçaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.



BALIQLAR - Yeni əlaqələr üçün yaxşı vaxtdır. Sadəcə, qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Nəhardan sonra fəaliyyət istiqamətində sevindirici olaylar da gözlənilir. Reallığı nəzərə alın.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Sağ qalmaq üçün kobra qanı içdilər

Tailandda 29 ölkənin qatılması ilə düzənlənən 'Cobra Gold 2018' hərbi məşqlərində bir-birindən ilginç görüntülər yer alıb. "Həyatda qalma" dərsi alan əsgərlər canlı sürünənləri yeyib, kobra ilanının qanını içib. Hərbi mütəxəssislər məşqlərə qatılan 12 min əsgərə vəhşi təbiətdə ilanlarla dost olmaq təlimini də verib. "Reuters" təlimlərdən çox özəl şəkillər dərc edib.



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYYAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-ci məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABİROĞLU

Lisensiya N: B 114
SAYI: 5.100

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.